

Mühasib vəzifəsi üzrə test tapşırıqları

1. Qeyd olunan sənədlərdən hansılar ciddi hesabat blankı hesab edilmir?

- A) Vəkalətnamə
- B) Qaimə-faktura
- C) Kassa mədaxil orderi
- D) Zay məhsullara dair akt
- E) Hesab faktura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin – Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətinə uyğun tərtib olunmuş ciddi hesabat blankları barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

2. Aşağıda göstərilənlərdən hansı müəssisə üçün qeyri-maddi aktiv hesab edilir?

- A) Bankda olan pul vəsaitləri
- B) Tikintisi başa çatmamış bina
- C) Kompüter proqram təminatı
- D) məhsulun reklam məsrəfləri
- E) işi heyətin təlim məsrəfləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: MUBS 38

3. AR Vergi məcəlləsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan maddi aktivlər ... adlanır. Nöqtələrin yerinə aşağıdakılardan hansı uyğun gəlir?

- A) Maddi ehtiyatlar
- B) Kassada olan pul vəsaitləri
- C) Aktivlər
- D) Kapital

E) Əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

4. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən kompüterlər hansı kateqoriyalı əsas vəsaitlərdir?

A) Qurğu və tikililər

B) Nəqliyyat vasitələri

C) Avadanlıqlar

D) Hesablama texnikası

E) Digər əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

5. Torpaq, tikili və avadanlıqlar müəssisə tərəfindən hansı məqsədlər üçün istifadə edilmir?

A) İstehsalda və ya mal-materialların çatdırılmasında

B) Bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilən

C) Xidmətlərin göstərilməsində

D) Digər tərəfə icarəyə verilməsində

E) Satışda

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

6. AR Vergi Məcəlləsinə əsasən Bina tikili və avadanlıqlar hansı metod ilə amortizasiya olunur?

A) Düz xətt metodu

B) Qalıq dəyəri metodu

C) İstehsalat metodu

D) İstifadə müddətinin illərinin cəmi metodu

E) amortizasiya olunmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

7. AR Vergi Məcəlləsinə əsasən istifadə müddəti məlum olan qeyri-maddi aktivlər hansı metod ilə amortizasiya olunur?

A) Düz xətt metodu

B) Qalıq dəyəri metodu

C) İstehsalat metodu

D) İstifadə müddətinin illərinin cəmi metodu

E) amortizasiya olunmur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

8. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

A) iş heyvanları

B) konservasiya edilmiş əsas vəsaitlər

C) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası

D) torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər

E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

9. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunur?

- A) Ümumi istifadədə olan avtomobil yolları
- B) İstismara verilməmiş anbarda olan əsas vəsaitlər
- C) Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar
- D) Müddəti məlum olmayan qeyri-maddi aktivlər
- E) İncəsənət əsərləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

10. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

- A) kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları)
- B) Müddəti məlum olmayan qeyri-maddi aktivlər
- C) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası
- D) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

11. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

- A) Nadir tarixi memarlıq abidələri olan binalar
- B) Anbardan istismara verilmiş əsas vəsaitlər
- C) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- D) torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər,
- E) binalar, tikintilər və qurğular

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

12. Maliyyə icarəsinin başqa adı nədir?

- A) Kredit
- B) Tam mülkiyyət
- C) Lizing
- D) Əməliyyat icarəsi
- E) İnvestisiya icarəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 16 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı "İcarələr"

13. "İcarələr" adlı 16 №-li MHBS-a əsasən Maliyyə icarəsi haqda aşağıdakılardan hansı doğrudur?

- A) İcarəyə verilmiş əsas aktiv müqavilənin şərtlərindən asılı olaraq icarədarın balansından çıxsa da bilər qala da bilər
- B) İcarəçi mülkiyyət sahibi kimi icarəyə gətirdiyü əsas aktivə görə köhnəlmə hesablaya bilməz
- C) İcarə ödənişləri icarəçi üçün əməliyyat xərcləri kimi uçota alınır
- D) İcarə ödənişləri icarədar üçün əməliyyat gəlirləri kimi uçota alınır
- E) Əsas aktiv üzrə mülkiyyət hüquqlarına aid bütün risk və mükafatların ötürülməsini təmin edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 16 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı "İcarələr"

14. "İcarələr" adlı 16 №-li MHBS-a əsasən Əməliyyat icarəsi haqda aşağıdakılardan hansı yalnışdır?

- A) İcarəyə verilən əsas aktivin mülkiyyətçiliyi ilə bağlı əsas etibarilə bütün risklər və mükafatların ötürülmədiyi icarə müqaviləsidir
- B) İcarədar mülkiyyət sahibi kimi icarəyə verilən əsas vəsaitə görə amortizasiya hesablayır
- C) İcarədar əməliyyat icarəsi üzrə icarə ödənişlərini ya düz-xətt üsulu ilə ya da digər sistemə uyğun üsulla gəlir kimi tanımalıdır.
- D) İcarə ödənişləri icarədar üçün əməliyyat xərcləri kimi, icarəçi üçün isə əməliyyat gəlirləri kimi uçota alınır
- E) İcarədar əməliyyat icarəsinin əldə edilməsi zamanı çəkilən birbaşa məsrəfləri icarəyə verilmiş aktivin balans dəyərində əlavə etməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 16 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı "İcarələr"

15. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li MUBS-a əsasən Torpaq, tikili və avadanlıqların tanınma meyarlarına cavab verən obyekt hansı dəyəri ilə ölçülməlidir?

- A) İlkin dəyər
- B) Azalan dəyər
- C) yenidənqiymətləndirilmiş dəyər
- D) Amortizasiya dəyəri
- E) Saxlanılma dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

16. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li MUBS-a əsasən Torpaq, tikili və avadanlıqların ilkin dəyəri necə ölçülür?

- A) aktivin alış dəyəri ilə
- B) aktivin gətirilməsinə və quraşdırılmasına çəkilən xərclər ilə
- C) Aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri ilə

D) aktivin alış dəyəri və ödənən əlavə dəyər vergisi ilə (əvəzləşdirilən)

E) aktivin alış, quraşdırma, gətirilməsinə çəkilən xərclər və ödənən əlavə dəyər vergisi ilə (əvəzləşdirilən)

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

17. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li MUBS-a əsasən Əsas vəsait təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə ilkin dəyəri necə qiymətləndirilir?

A) Təsisçinin qoyduğu məbləğ qədər

B) ədalətli dəyərlə

C) 0 dəyər ilə

D) Ona oxşar əsas vəsaitin dəyəri ilə

E) Təsisçiyə ən son ödənən dividendin 50%-zi qədər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

18. Kommersiya məzmunlu mübadilə əməliyyatı zamanı torpaq, tikili və avadanlıq obyektlərinin ilkin dəyəri necə qiymətləndirilir?

A) Ədalətli dəyəri ilə

B) Ona oxşar əsas vəsaitin dəyəri ilə

C) 0 dəyər ilə

D) Əsas vəsaitin həmin dövrdə alınmasına çəkilən xərclər ilə

E) Əsas vəsaitin alış dəyəri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

19. AR Vergi Məcəlləsinə əsasən Əsas vəsaitin qalıq dəyəri nədir?

- A) Əsas vəsaitin ilkin dəyəri ilə ona çəkilmiş xərclərin fərqidir
- B) əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir
- C) Əsas vəsaitin ilkin dəyəri ilə gətirilmə və quraşdırılma xərclərinin fərqidir
- D) Əsas vəsaitin ilkin dəyəri ilə bərpa dəyərinin fərqidir
- E) Əsas vəsaitin ilkin dəyəri ilə təmir xərclərinin cəmidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

20. Dəyəri 500 manatdan və istifadə müddəti 1 ildən artıq olan aktiv hansı halda əsas vəsait kimi uçota alına bilməz?

- A) Müəssisənin özü tərəfindən inşa(istehsal) edildikdə
- B) Digər müəssisə və şəxslərdən pulla alındıqda
- C) Dövlət orqanları tərəfindən verildikdə
- D) Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olduqda
- E) Qısamüddətli icarəyə götürüldükdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: AR Vergi Məcəlləsi

21. Yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi hansı sənədlərlə rəsmiləşdirilir?

- A) Forma N 2Q Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktı ilə
- B) SOCARSS-004.2013 standartda 1,2,3 nömrəli Əlavə Əmlakın (qiymətlilərin) ləğvi və uçotdan çıxarılması aktı
- C) SOCARSS-004.2013 standartda Forma N 3Q "Əmlakın (qiymətlilərin) ləğvi aktı
- D) SOCARSS-004.2013 standartda Əlavə N 5Q "Əmlakın (qiymətlilərin) ləğvi aktı

E) Forma N 4Q "Əmlakın (qiymətlilərin) uçotdan çıxarılması aktı

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCARSS-004.2013 standartı

22. Əsas vəsait hansı halda müəssisənin balansında saxlanılır?

A) Satıldıqda

B) Əvəzsiz verildikdə

C) Müəssisənin təbəçiliyində olan başqa müəssisəyə verildikdə

D) 6 ay müddətinə icarəyə verildikdə

E) Uzunmüddətli icarəyə verildikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

23. Torpaq, tikili və avadanlıqlar obyektini silindikdə (satıldıqda), və ya onun istifadəsindən və ya silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı halda müəssisə aktivini uçotda necə əks etdirməlidir?

A) İstismara verilməməli və anbarda saxlanılmalıdır

B) İstismar edilməli lakin yenidən qiymətləndirilməməlidir

C) İstismar edilməli və yenidən qiymətləndirilib amortizasiya olunmalıdır

D) Balans dəyərinin tanınması dayandırılmalıdır

E) Aktivin dəyəri müəssisənin balansında ən aşağı bazar qiyməti ilə saxlanılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

24. Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması hansı hallarda məcburiyyət daşıyır?

- A) Qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu subyektləri yenidən təşkil edildikdə
- B) Mühasibat uçotu subyekti ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl
- C) Maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə
- D) Yangın, təbii fəlakət, qəza və digər fəvqəladə hadisələr baş verdikdə
- E) mühasibat uçotu subyektinin səhmlərinin bir qismi satıldıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

25. Inventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı kim tərəfindən müəyyən edilir?

- A) Növbə rəisi tərəfindən
- B) Sex müdiri tərəfindən
- C) Mühasibat uçotu subyektinin rəhbərliyi
- D) Əsas vəsaitə bağlı məsul şəxs tərəfindən
- E) İntentarizasiya komissiyasının üzvləri tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

26. Daimi inventarizasiya komissiyasının sədr müavini kim təyin olunur?

- A) Mühasibat xidmətinin rəhbəri
- B) Mühasibat uçotu subyektinin rəhbərliyi
- C) İntentarizasiya komissiyasının üzvlərindən biri
- D) Müəssisənin sədr müavini
- E) Mühasibat xidmətinin aparıcı mütəxəssisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

27. Maddi-məsul şəxs özündə apardığı uçotun və öhdəsində olan aktivlərin vəziyyəti barədə məlumatı (izahatı) inventarizasiya komissiyasına nə zaman verir?

- A) İntentarizasiya başlamazdan əvvəl
- B) İntentarizasiya aparılan zaman
- C) İntentarizasiya aparıldıqdan sonra
- D) İntentarizasiyanın nəticələrinin müəyyən edildiyi gün
- E) İntentarizasiyada əksik mal-əmtəə aşkar olunduğu gün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

28. Aktivlərin və öhdəliklərin faktiki mövcudluğunun müvafiq mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə dair neçə nüsxədən az olmamaqla inventarizasiya siyahısı tərtib edilir?

- A) 1
- B) 2
- C) 3
- D) 4
- E) 5

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

29. İntentarizasiya zamanı aktivin mövcud qalıqları məcburi qaydada hansı yol ilə müəyyən edilmir?

- A) Sayılmaq
- B) Çəkilmək
- C) Baxış keçirilmək
- D) Ölçülmək
- E) Dəyərini öyrənmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

30. Əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin inventarizasiyası neçə ildən bir aparılır?

- A) 1 ildən bir
- B) 2 ildən bir
- C) 3 ildən bir
- D) 5 ildən bir
- E) 7 ildən bir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

31. Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı aşağıdakılar hansı yoxlanılmalıdır?

- A) Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması
- B) Torpaq, tikili və avadanlıqların alış dəyəri
- C) Torpaq, tikili və avadanlıqlara çəkilən xərclər
- D) Torpaq, tikili və avadanlıqların xalis realizə edilə bilən dəyəri
- E) Torpaq, tikili və avadanlıqlarla işləyən işçilərin iş rejimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

32. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən bioloji aktivlər necə qiymətləndirilir?

- A) İlkin dəyəri ilə
- B) Gömrük deklorasiyasındakı dəyəri ilə
- C) Bazar qiyməti ilə
- D) Satış qiyməti ilə
- E) Xalis realizə edilə bilən dəyəri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

33. Mühasibat uçotu subyekti tərəfindən təbii sərvətlərin inventarizasiyası zamanı aktiv kimi tanınan aşağıdakı hansı məsrəflər yoxlanılmalı deyil?

- A) Mühasibat uçotu subyektinin təbii sərvətləri üzrə məsrəflər
- B) Topoqrafik, geoloji, biokimyəvi və geofiziki araşdırmaların aparılması üzrə məsrəflər
- C) Tədqiqat əməliyyatlarının aparılması üzrə məsrəflər
- D) Qazma işlərinin aparılması üzrə məsrəflər
- E) Qazma işində işləyən işçilərin əmək haqqıları ilə bağlı məsrəflər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

34. Aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) necə uçotda əks etdirilir?

- A) Müəssisənin xərcinə yazılır
- B) Təqsirkar şəxslərin hesabına yazılır
- C) İnvestorun hesabına yazılır
- D) Müəssisənin sosial xərcinə yazılır
- E) Əksikgəlmələr yenidən qiymətləndirilərək amortizasiya olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

35. Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin mühasibat uçotu subyekti tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən ləğv edildikdə və ödənilməsi mümkün olmayan əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər mühasibat uçotu subyekti rəhbərinin yazılı sərəncamına əsasən uçotda necə əks etdirilir?

- A) Xərcə aid edilir
- B) İnvestorun hesabına yazılır
- C) Müəssisənin gəlirinə aid edilir
- D) Əksikgəlmələr yenidən qiymətləndirilərək amortizasiya olunur
- E) Digər artıqgəlmələrin məbləğinə görə kompensasiya edilir və onunla bağlanır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

36. Əsas vəsaitlərin silinməsi üzrə komissiyanın vəzifələrinə aşağıdakılardan hansı aid deyil?

- A) Təşkilatın balansından silinməli olan əsas vəsaitlərin (fondların) baxışını keçirmək
- B) Təşkilatın balansından silinməli olan əsas vəsaitlərin yararsızlığını müəyyən etmək
- C) Əsas vəsaitlərin (fondların) balansdan silinməsi zərurətini yaradan səbəbləri araşdırmaq

D) Balansdan silinən əsas vəsaitlərin (fondların) ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğunu, miqdarını və istifadəyə yararlığını müəyyən etmək

E) Balansdan silinən əsas vəsaitlərin ilkin dəyərini müəyyən etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

37. Vahidinin ilkin balans dəyəri neçə min manata qədər olan əsas vəsaitlər (fondlar) müəssisə rəhbərinin qərarı əsasında müəssisənin balansdan silinir?

A) 5 min

B) 10 min

C) 15 min

D) 20 min

E) 25 min

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCARSS-004.2013 standartı

38. Vahidinin ilkin balans dəyəri neçə min manatdan yuxarı olan əsas, o cümlədən xüsusi vəsaitlər (fondlar) SOCAR Prezidentinin sərəncamı əsasında müəssisənin balansından silinir?

A) 15 min

B) 20 min

C) 22 min

D) 5 min

E) 32 min

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCARSS-004.2013 standartı

39. Nəqliyyat vasitələri təşkilatın balansından silinməsi üçün hansı təşkilatdan müvafiq rəyin alınması vacibdir?

- A) Əmlak Məsələləri Dövlət Komitəsi
- B) Nazirlər Komitəsindən
- C) Tabeçiliyi olduğu nazilikdən
- D) Dövlət İnvestisiya Fondundan
- E) Müəssisənin yerləşdiyi əraziyə uyğun İcra Hakimiyyətindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

40. Təşkilatın balansından əsas vəsaitlərin silinməsinə dair rəyin alınması üçün həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə hansı sənədlər təqdim edilmir?

- A) Təşkilatın müraciəti
- B) Əsas vəsaitlərin silinməsi üzrə komissiyanın yaradılması barədə təşkilatın rəhbəri tərəfindən verilmiş əmrin surəti
- C) Əmlakın ləğvi aktı
- D) Səlahiyyətli dövlət təşkilatlarının və inventarizasiya komissiyasının rəyi
- E) İnventarizasiya komissiyasında iştirak etmiş insanların şəxsiyyəti təsdiq edən sənədlərinin surətləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

41. Əsas vəsaitlərin silinməsinə dair təşkilatlardan təqdim edilən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edildikdə neçə gündən gec olmayaraq əsas vəsaitin silinməsinə yazılı rəy verilir?

- A) 2 gündən
- B) 5 gündən
- C) 10 gündən
- D) 15 gündən
- E) 30 gündən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

42. İntinventarizasiyanın aparılması hansı hallarda məcburi xarakter daşımır?

- A) Müəssisənin əmlakı satıldıqda
- B) Müəssisənin əmlakı alındıqda və icarəyə verildikdə
- C) Müəssisə ləğv edilərkən, ləğv balansını tərtib edilməmişdən əvvəl
- D) Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisə yenidən təşkil edildikdə
- E) Özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişilmədikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

43. Əmlakın inventarizasiyası zamanı uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün hansı cədvəllər tərtib edilir?

- A) İntinventarizasiya cədvəli
- B) İlkin cədvəllər

C) Əmlakın statistik məlumat cədvəlləri

D) Əmlakın alışına dair cədvəllər

E) Rəqəmsal cədvəllər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2014

44. İnteraktivizasiya cədvəllərində aktivlərin artıqgəlmələri və əskikgəlmələri üzrə məbləğlər hansı qiymətlərə uyğun göstərilir?

A) Artıqgəlmələr bazar qiymətlərinə, əskikgəlmələr mühasibat uçotundakı qiymətlərinə

B) Artıq gəlmələr mühasibat uçotundakı qiymətlərinə, əskikgəlmələr bazar qiymətlərinə

C) Hər ikisi bazar qiymətlərinə

D) Müəssisə rəhbərinin təyin etdiyi qiymətə

E) Aktivin xalis realizə edilə bilən qiymətinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2015

45. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin ədalətli dəyəri nədir?

A) Aktivin alış dəyəridir

B) Aktivin xalis realizə edilə bilən dəyəridir

C) Aktivin amortizasiya xərclərinin çıxılmasından sonra yaranan dəyəridir

D) Aktivin yığılmış amortizasiya xərclərinin cəmidir

E) Ölçülmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alınə bilən və öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiymətdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

46. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin qiymətdən düşmə zərəri nədir?

- A) Aktivin balans dəyəri ilə bərpa olunan dəyəri arasındakı fərq ifadə edən məbləğdir
- B) Aktivin balans dəyəri ilə amortizasiya xərcləri arasındakı fərq ifadə edən məbləğdir
- C) Aktivin balans dəyəri ilə ona çəkilən xərclər arasındakı fərq ifadə edən məbləğdir
- D) Aktivin bərpa olunan dəyəri ilə ona çəkilən xərclər arasındakı fərq ifadə edən məbləğdir
- E) Aktivin bərpa olunan dəyəri ilə amortizasiya xərcləri arasındakı fərq ifadə edən məbləğdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

47. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən monetar aktivlər nədir?

- A) Tutulmuş pul vəsaiti və qəti müəyyən olunmuş yaxud təyin edilə bilinən məbləğlərdə alınacaq aktivlərdir
- B) Təyin edilə bilinən məbləğlərdə alınacaq aktivlərə hesablanan pul vəsaitləridir
- C) Fiziki formaya malik olmayan, müəyyən edilə bilən qeyri-pul aktivləridir
- D) Fiziki formaya malik olmayan müəyyən edilə bilməyən aktivlər
- E) Bir ildən çox istismara verilməyən və anbarda saxlanılan aktivlərdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

48. Qeyri-maddi aktiv müəssisənin birləşdirilməsi zamanı alınbsa, əldə etmə tarixində həmin qeyri-maddi aktivin ilkin dəyəri onun hansı dəyərini əks etdirir?

- A) Ədalətli dəyərini
- B) Xalis realizə edilə bilən dəyərini
- C) Aktivin amortizasiya xərcləri ilə dəyərdəndüşmə zərərinin cəmini

D) Aktivin amortizasiya xərclərinin ümumi dəyərini

E) Aktivə çəkilən bütün xərclərin cəmini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

49. Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına cavab verdiklərini qiymətləndirmək məqsədilə müəssisə aktivin yaradılmasını hansı mərhələlərə bölür?

A) Tədqiqat fazası-Layihə fazası

B) Tədqiqat fazası-Təcrübə-konstruktor fazası

C) Qeyri-istehsal fazası-Daxili faza

D) Təcrübə-konstruktor fazası-Daxili faza

E) Layihə fazası-Daxili faza

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

50. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən təcrübə-konstruktor işləri fəaliyyətlərinə aşağıdakılardan hansı aid ola bilməz?

A) İstehsaldan və istifadədən əvvəl prototiplərin və ya modellərin dizaynı, tikilməsi və yoxlanması

B) Yeni texnologiyanı istifadə etməklə alətlərin, detalların dizaynı

C) Kommersiya istehsalı ilə məşğul olmaq üçün iqtisadi cəhətdən real olmayan sınaq zavodunun dizaynı, tikintisi və fəaliyyəti

D) Yeni və təkmilləşdirilmiş materiallar, vasitələr, məhsullar, proseslər, sistemlər və ya xidmətlər üçün seçilmiş alternativin dizaynı, tikintisi və yoxlanması

E) Yeni biliyin əldə olunmasına yönəlmiş fəaliyyətlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

51. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən istifadədə olan dəyər nədir?

- A) Aktivdən və ya nağd yaradan vahiddən hasil edilməsi gözlənilən gələcək nağd pul vəsaitlərinin cari dəyəridir
- B) Aktivdən və ya nağd yaradan vahiddən hasil edilmiş nağd pul vəsaitlərinin cari dəyəridir
- C) Aktivlərin amortizasiyasından yaranan xərclərin cari dəyəridir
- D) Aktivin alınmasına çəkilən xərclərlə onun gələcəkdə verəcəyi gəlirlərin arasındakı fərkdir
- E) Aktivin bazar dəyəridir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

52. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin qiymətdən düşməsinin düzgün izahı hansıdır?

- A) Aktivin balans dəyəri ilkin dəyərini aşan zaman qiymətdən düşür
- B) Aktivin ilkin dəyəri amortizasiya ayırmalarını aşan zaman qiymətdən düşür
- C) Aktiv onun balans dəyəri bərpa edilə bilən məbləğini aşan zaman qiymətdən düşür
- D) Aktivin bərpa edilə bilən dəyəri amortizasiya xərclərini aşan zaman qiymətdən düşür
- E) Aktivin bərpa edilə bilən dəyəri xalis realizə edilə bilən dəyərini aşan zaman qiymətdən düşür

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

53. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı təsərrüfat subyektindən hələ istifadədə olmayan qeyri-maddi aktivin balans dəyərini qiymətdən düşməyə görə ən azı ildə neçə dəfə yoxlamağı tələb edir?

A) 1 dəfə

B) 2 dəfə

C) 3 dəfə

D) 4 dəfə

E) 5 dəfə

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari
(24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

54. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən yenidən qiymətləndirilməmiş aktiv üzrə qiymətdən düşmədən itki necə tanınır?

A) Kapital qoyuluşu kimi tanınır

B) Gəlir və ya zərərdə tanınır

C) Gələcək dövrün gəlirləri kimi tanınır

D) Divident kimi tanınır

E) Amortizasiya olunmamış dəyər kimi tanınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari
(24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

55. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin və ya nağd yaradan vahidin bərpa edilə bilən məbləği aşağıdakılardan hansıdır?

A) Onun silinmə xərcləri çıxılmaqla ədalətli dəyəri ilə istifadədə olan dəyərindən daha aşağı olandır

B) Onun silinmə xərcləri çıxılmaqla ədalətli dəyəri ilə istifadədə olan dəyərindən daha yuxarı olandır

C) Onun xalis realizə edilə bilən dəyəri ilə istifadədə olan dəyərindən daha aşağı olandır

D) Onun xalis realizə edilə bilən dəyəri ilə istifadədə olan dəyərindən daha yuxarı olandır

E) Onun silinmə xərcləri çıxılmaqla xalis realizə edilə bilən dəyəri ilə istifadədə olan dəyərindən daha aşağı olandır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari
(24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

56. Torpaq, tikili və avadanlıqlar adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına aşağıdakı aktivlərdən hansı tətbiq edilir?

A) Satış üçün saxlanılmış uzunmüddətli aktivlər

B) Barverən bitkilərdən alınan məhsullar

C) Neft, təbii qaz və oxşar bərpa edilməyən ehtiyatlar kimi yeraltı sərvətlər

D) Faydalı qazıntılardan istifadə hüquqları

E) Məhsul istehsal üçün alınmış avadanlıqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari
(24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

57. Torpaq, tikili və avadanlıqlar adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəssisəyə xas olan dəyər nədir?

A) Aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir

B) İstismara yararlı müddətdə aktivlərin amortizasiya edilmiş dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır

C) Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir

D) Aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərq ifadə edən məbləğdir

E) Bir-birindən asılı olmayan, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatları həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatların icrası zamanı aktivlə əvəz edilməsi və ya öhdəliklərin əvəzində ödənilməsi mümkün olan vəsaitlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

58. "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən icarənin ləğv edilə bilməyən müddəti aşağıdakı hansı halda dəyişmir?

A) İcarəçi daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olmayan hüququnu istifadə etdikdə

B) İcarəçi daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olan hüququnu istifadə etmədikdə

C) İcarəçinin daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olmayan hüququndan istifadə etməsini müqavilə üzrə məcbur edən hadisə baş verdikdə

D) İcarəçinin daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olan hüququndan istifadə etməsini müqavilə üzrə qadağan edən hadisə baş verdikdə

E) İcarəçinin daha sonra müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olan hüququndan istifadə etməsini müqavilə üzrə məcbur edən hadisə baş verdikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı

59. "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən icarə müddətinin başlanğıc tarixində icarəçi istifadə hüququ olan aktivi hansı dəyərlə ölçməlidir?

A) İlkin dəyərlə

B) Sonrakı dəyərlə

C) Qalıq dəyərlə

D) İstehsal dəyərlə

E) Düz xətlə dəyərlə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr"adlı16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı

60. "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən İcarə ödənişləri, icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi ilə diskontlaşdırılmalıdır. Əgər bu faiz dərəcəsinin müəyyən edilməsi mümkün deyilsə, onda icarəçinin hansı faiz dərəcəsi istifadə olunmalıdır?

- A) Borc kapitalı üzrə artan faiz dərəcəsi
- B) Debitor borclar üzrə artan faiz dərəcəsi
- C) Azalan borclar üzrə artan faiz dərəcəsi
- D) Gəlirlər üzrə artan faiz dərəcəsi
- E) Xərclər üzrə artan faiz dərəcəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr"adlı16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı

61. Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar adlı 5 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartına əsasən müəssisə, satış üçün saxlanılmış kimi təsnif edilən uzunmüddətli aktivi hansı dəyərlərlə qiymətləndirməlidir?

- A) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Uzun müddətli və balans dəyəri ilə
- B) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Alıcılıq və balans dəyəri ilə
- C) mövcud olan iki dəyərdən ən yuxarı dəyərlə: Bazar və balans dəyəri ilə
- D) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Satış xərcləri çıxılmaqla ədalətli dəyərilə və ya balans dəyəri ilə
- E) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Bazar dəyəri və satış xərcləri çıxılmaqla ədalətli dəyər ilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar"adlı 5 No-li MaliyyəHesabatının Beynəlxalq Standartı

62. Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar adlı 5 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartına əsasən istifadə dəyəri nədir?

- A) Satış xərcləri çıxılmaqla ədalətli dəyər və ya balans dəyərindən daha yüksək olan dəyərdir
- B) Ölçülmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alın bilən qiymətdir
- C) Öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiymətdir
- D) Satış xərcləri çıxılmaqla ədalətli dəyər və ya balans dəyərindən daha aşağı olan dəyərdir
- E) Aktivin davamlı istifadəsindən və onun faydalı istifadə müddətinin sonunda xaric olunmasından yaranması gözlənilən qiymətləndirilən gələcək pul vəsaitləri daxilolmalarının diskontlaşdırılmış dəyəridir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı 5 No-li Maliyyə Hesabatının Beynəlxalq Standartı

63. “Torpaq, tikili və avadanlıqlar” adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən Torpaq, tikili və avadanlıqlar üzrə hansı amortizasiya metodlarından istifadə edilir? Tam doğru cavabı müəyyən edin.

- A) Düz xətti metod, İstehsal vahidi metodu, Gəlir metodu
- B) Düz xətti metod, Azalan qalıq metodu, İstehsal vahidi metodu
- C) Düz xətti metod, , Gəlir metodu, Azalma metodu,
- D) İstehsal vahidi metodu, son qalıq dəyəri metodu
- E) İstifadə müddətinin illərinin cəmi metodu, azalan qalıq metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Torpaq, tikili və avadanlıqlar” adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

64. “Torpaq, tikili və avadanlıqlar” adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin balans dəyəri hansı dəyərdir?

- A) aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir

B) aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir

C) aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən dəyərdir

D) yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir

E) aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-lı Mühasibat Uçotunun Beynəlxalq Standartı

65. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-lı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəssisə torpaq, tikili və avadanlıqları aktiv kimi tanıdıqdan sonra hansı ölçmə modelini özünün uçot siyasəti kimi seçə bilər?

A) Azalan qalıq və yenidənqiymətləndirmə modelini

B) Azalan qalıq və ilkin dəyər modelini

C) İlkin dəyər və yenidənqiymətləndirmə modelini

D) İlkin dəyər və son qalıq dəyəri modelini

E) Sona qalıq dəyəri və yenidənqiymətləndirmə modelini

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-lı Mühasibat Uçotunun Beynəlxalq Standartı

66. İqtisadi mahiyyətinə görə, icarə müqaviləsinin hansı növləri var?

A) Maliyyə və əməliyyat icarəsi

B) Daşınar və daşınmaz icarə

C) Maliyyə və stabil icarə

D) Lizinq və maliyyə icarəsi

E) Daşınar, daşınmaz və lizinq icarəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "İcarələr" adlı 16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standart

67. "İcarələr" adlı 16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən əməliyyat icarəsi haqda aşağıdakılardan hansı yalnızdır?

A) İcarədar icarə ödənişlərini ya düz-xətt üsulu ilə ya da digər sistemətik üsulla gəlir kimi tanıyır.

B) Aktivin mülkiyyətçiliyi ilə bağlı əsas etibarilə bütün risklər və mükafatlar ötürülmür

C) İcarədar, amortizasiya daxil olmaqla, icarə gəlirinin əldə edilməsi üçün çəkilən məsrəfləri xərc kimi tanıyır

D) İcarədar əməliyyat icarəsinin əldə edilməsi zamanı çəkilən birbaşa məsrəfləri icarəyə verilmiş aktivin balans dəyərində əlavə edir və bu məsrəfləri, icarə gəlirini tanıdığı eyni üsulla icarə müddəti boyunca xərc kimi tanıyır

E) İcarədar icarəyə götürülən atıvləri öz balans hesabatlarında tanıyır və onları icarə obyektinə qoyulmuş xalis investisiya dəyərində bərabər məbləğdə debitor borcları kimi təqdim edir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr" adlı 16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standart

68. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı aşağıdakı aktivlərdən hansının qiymətdən düşməsinin uçotu üçün tətbiq edilir?

A) Ehtiyatlar

B) Təxirə salınmış gəlir vergisi ilə olan aktivlər

C) İşçilərə əlavə ödənişlərdən yaranan aktivlər

D) İstehsal üçün istifadə edilən uzunmüddətli aktivlər

E) Satış üçün saxlanılan dövriyyədən kənar aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari
(24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

69. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin ləğv etmə xərcləri aşağıdakılardan hansıdır?

A) Maliyyə xərcləri

B) Gəlir vergisi xərcləri

C) İstehsal artım xərcləri

D) maliyyə xərcləri və gəlir vergisi xərcləri sitisna olmaqla birbaşa aktivin və ya nağd yarıdan vahidin ləğvinə aid edilə bilən istehsalın artım xərcləri

E) Maliyyə hesabatlarında aktivin qalıq dəyərindən aşağı dəyərə əvəz edilmiş digər məbləğ

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari
(24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

70. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən qeyri-maddi aktivlər hansı aktivlərdir?

A) Fiziki formaya malik aktivlər

B) Fiziki formaya malik daşına bilməyən aktivlər

C) Fiziki formaya malik olmayan aktivlər

D) Fiziki formaya malik olmayan müəyyən edilə bilməyən aktivlər

E) Fiziki formaya malik olmayan müəyyən edilə bilən qeyri-pul aktivləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı

71. Aşağıdakılardan hansı mühəsibat uçotu sənədi deyil?

A) İlkin uçot sənədləri

- B) Mühasibat uçotu registrləri
- C) Maliyyə hesabatları
- D) Uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər
- E) Müəssisənin Nizamnaməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu

72. Aşağıdakılardan hansı qısamüddətli aktivdir?

- A) torpaq və onun üzərində olan tikililər
- B) barverən bitkilər
- C) alqı-satqı məqsədləri üçün saxlanılan aktivləri
- D) avtonəqliyyat vasitələri
- E) inzibati idarələrdə avadanlıqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

73. Aşağıdakılardan hansı qeyri-maddi aktivdir?

- A) Binalar
- B) Tikililər
- C) Hesablama texnikası
- D) Lisenziyalar
- E) Pul vəsaitləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

74. Maliyyə vəziyyəti haqqında hesabatda aktivlər hissəsinə aid olmayan element hansıdır?

- A) ticarət və digər kreditor borcları
- B) Qeyri-maddi aktivlər
- C) mal-material ehtiyatları
- D) ticarət və digər debitor borcları
- E) pul vəsaitləri və onların ekvivalentləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Maliyyə hesabatlarının təqdimatı" adlı 1No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

75. Maliyyə vəziyyəti haqqında hesabatda öhdəliklər hissəsinə aid olmayan element hansıdır?

- A) ticarət və digər kreditor borcları
- B) qiymətləndirilmiş öhdəliklər
- C) təxirə salınmış vergi öhdəlikləri
- D) əsas müəssisə kapital sahiblərinə aid olan buraxılmış səhmdar kapitalı və kapital ehtiyatları
- E) Maliyyə öhdəlikləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Maliyyə hesabatlarının təqdimatı" adlı 1No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

76. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə on ildən çox əmək stajı olan işçiyə hansı məbləğdə işdən çıxarma müavinəti ödənilir?

- A) orta aylıq əməkhaqqı miqdarında
- B) orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında
- C) orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında
- D) orta aylıq əməkhaqqının azı iki misli miqdarında

E) orta aylıq əməkhaqqının 0,5 misli miqdarında

Testin çətinlik dərəcəsi: asan

İstinad: AR Əmək Məcəlləsi

77. Aşağıdakı ödənişlərdən hansı (əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üçün) orta əmək haqqı hesablanarkən nəzərə alınmır?

A) Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər

B) Məcburi işburaxma dövrünün ödənilməsi

C) İqlim şəraitinə görə əmsallar üzrə əlavə ödənişlər

D) Əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı

E) Əmək qabiliyyətini müvəqqəti itirməyə görə, hamiləliyə və doğuma görə müavinətlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə - 15 iyul 2000-ci il tarixli 126 №-li qərarı

78. Aşağıdakı ödənişlərdən hansı (əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üçün) orta əmək haqqı hesablanarkən nəzərə alınır?

A) İş vaxtından artıq iş saatlarının ödənilməsi

B) Kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada görə)

C) Qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər)

D) İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr

E) Müvəqqəti əvəzetməyə görə ödəmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə - 15 iyul 2000-ci il tarixli 126 №-li qərarı

79. Əmək haqqının müəyyən hissəsi işçinin razılığı olmadan mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə və digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilərmi? Verilə bilərsə, əmək haqqının hansı hissəsi verilə bilər?

- A) Xeyr, işçinin razılığı olmadan verilə bilməz; İşçinin razılığı ilə 30 %-ə qədər
- B) Bəli verilə bilər, 15 %-ə qədər
- C) Bəli verilə bilər; 30 %-ə qədər
- D) Xeyr, işçinin razılığı olmadan verilə bilməz; İşçinin razılığı ilə 20 %-ə qədər
- E) Bəli verilə bilər; 20 %-ə qədər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

80. Məzuniyyət dövrü üçün orta əmək haqqının hesablanması zamanı hansı ödənişlər nəzərə alınır?

- A) İşçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödənişlər
- B) İstifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya
- C) Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaqla)
- D) Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər
- E) Müvəqqəti əvəzetməyə görə ödənişlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə - 25 avqust 1999-cu il tarixli 137 №-li qərarı

81. Məzuniyyət dövrü üçün orta əmək haqqı hesablanarkən aşağıdakılardan hansı nəzərə alınmır?

- A) İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənişlər
- B) İstifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya
- C) İş vaxtından artıq iş saatlarının ödənilməsi
- D) Müvəqqəti əvəzetməyə görə ödənişlər
- E) Kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli iş, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada görə)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə - 25 avqust 1999-cu il tarixli 137 №-li qərarı

82. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülməmiş işə görə əməyin vaxtamuzd ödənilmə sistemində əmək haqqı hansı qaydada ödənilir?

- A) Gündəlik tarif maaşının 1,5 misli
- B) Gündəlik tarif maaşının 2 misindən aşağı olmamaqla
- C) Gündəlik tarif maaşının 1,5 misindən aşağı olmamaqla
- D) Gündəlik tarif maaşının 2 misli
- E) Gündəlik tarif maaşının 1 misli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

83. Məzuniyyət dövrü üzrə orta əmək haqqının hesablanma alqoritmində buraxılmış boşluqları tamamlayın:
Məzuniyyətdən əvvəlki ... təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini ... bölməklə

orta əmək haqqının məbləği tapılır və alınan məbləği ... bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur

A) 6; 6-ya; 30,4-ə

B) 12; 12-yə; 30,4-ə

C) 12; 12-yə; 30-a

D) 6; 6-ya; 30-a

E) 3; 3-ə; 30,4-ə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

84. Əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üzrə orta əmək haqqı necə hesablanır?

A) Ödənişdən əvvəlki 3 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə 1 günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir

B) Ödənişdən əvvəlki 3 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 3-ə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək əmək haqqı saxlanılan təqvim günlərinin sayına vurulur

C) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 365-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur

D) Ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə 1 günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir

E) Məzuniyyətdən əvvəlki 2 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 2-yə bölməklə orta əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

85. Göstərilənlərdən hansı işçinin ərizəsi olmadan onun əmək haqqından tutula bilməz?

- A) İşçinin kreditorlarının tələbi ilə işçinin borcları (kommunal xərclər, bankdan aldığı kreditlər və digər şəxsi borcları)
- B) Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu
- C) İşəgötürənə işçinin (tam maddi məsuliyyət daşdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği
- D) Qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ
- E) Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

86. Göstərilənlərdən hansı işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər?

- A) Xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyətə xərclərinin məbləği
- B) İşçinin kreditorlarının tələbi ilə işçinin borcları (kommunal xərclər, bankdan aldığı kreditlər və digər şəxsi borcları)
- C) Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər
- D) Təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş pulun məbləği
- E) Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

87. İstifadə olunmamış məzuniyyət üzrə kompensasiya vaxtı üçün orta əmək haqqı necə hesablanır?

A) Məzuniyyətdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə 1 günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir

B) Məzuniyyətdən əvvəlki 6 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 6-ya bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

C) Məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

D) Məzuniyyətdən sonrakı 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30-a bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

E) Məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 365-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

88. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə neçə gündən az olmayan məzuniyyət verilməlidir?

A) 46 təqvim günü

B) 31 təqvim günü

C) 56 təqvim günü

D) 42 təqvim günü

E) 21 təqvim günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

89. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı qaydada ödənilir?

A) İlk 14 təqvim günü üzrə məcburi dövlət sosial sığorta haqları hesabına, qalan günlər üçün isə sığortaedənin vəsaiti hesabına

B) İlk 14 təqvim günü üzrə sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına

C) Sığortaedənin vəsaiti hesabına

D) Məcburi dövlət sosial sığorta haqları hesabına

E) İlk 14 iş günü üzrə sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

90. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı üçün müavinətin hesablanması məqsədilə bir iş gününə düşən orta gündəlik qazanc necə təyin edilir?

A) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 2 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki təqvim günlərinin sayına bölərək

B) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı 30,4-ə bölərək

C) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölərək

D) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki təqvim günlərinin sayına bölərək

E) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 2 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölərək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

91. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından hansı dövrə düşən iş günləri çıxılır?

A) Uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü

B) Hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü

C) Əmək məzuniyyəti dövrü

D) Əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr

E) Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

92. Aşağıda göstərilən hansı ödənişlər məcburi dövlət sosial sığorta ödəməsi hesab edilmir?

A) Əmək xəsarəti üzrə müavinət

B) Hamiləliyə və doğuma görə müavinət

C) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)

D) Uşağın anadan olmasına görə birdəfəlik müavinət

E) Dəfn üçün müavinət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

93. Göstərilən hansı gəlir növlərinə məcburi dövlət sosial sığorta haqqı hesablanır?

A) Qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri

B) Əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar)

C) İstehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri

D) Məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri

E) İşçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

94. Sadalanan hansı gəlir növlərinə məcburi dövlət sosial sığorta haqqı hesablanır?

A) Əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar)

B) Kollektiv müqavilə əsasında ödənilən yemək xərci

C) Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaqla)

D) Sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət

E) Əmək məzuniyyətinə görə ödəmələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

95. İşçinin 1 (bir) ezamiyyət gününə düşən orta əmək haqqı hansı alqoritmlə hesablanır?

A) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-ə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə

B) Ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə

C) Ödənişdən əvvəlki 1 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aydakı iş günlərinin sayına bölməklə

D) Ödənişdən əvvəlki 2 təqvim ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı təqvim günlərinin sayına bölməklə

E) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 365-ə bölməklə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

96. Xarici ölkələrə ezamiyyət zamanı mövcud normalar aşağıdakılardan hansıların ezamiyyət xərci kimi ödənilməsinə nəzərdə tutmur?

A) Gündəlik xərclər

B) Mehmanxana xərci

C) nəqliyyat (taksidən istifadə istisna olmaqla)

D) Tədbirdə iştirak xərci

E) Rabitə xərci

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Ezamiyyət xərclərinin normaları haqqında - 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarı

97. Əgər mühasibat uçotunun yeni subyekti oktyabr ayının 1-dən sonra təsis olunmuşdursa, onun üçün birinci hesabat dövrü hansı periodu əhatə etməlidir?

A) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla

B) növbəti ilin yanvar ayının 1-dən oktyabr ayının 31-i də daxil olmaqla

C) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin oktyabr ayının 31-i də daxil olmaqla

D) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla

E) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən asılı olmayaraq, yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, 716- IIQ, 29 iyun 2004

98. İstehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə işçi, onun razılığı olmadan, hansı müddətə müvəqqəti olaraq başqa işə keçirilə bilər?

A) İki ay

B) Doqquz ay

C) Bir ay

D) Altı ay

E) Üç ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

99. İşçinin stajı on ildən 15 ilədək olduqda ona nə qədər əlavə məzuniyyət müddəti verilməlidir?

A) 1 həftə

B) 2 təqvim günü

C) 4 təqvim günü

D) 2 həftə

E) 6 təqvim günü

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

100. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən gələcəkdə satışı həyata keçirilənədek mal-material ehtiyatları maliyyə hesabatlarında hansı formada uçota alınmalıdır?

A) Satış gəliri kimi

B) Satışın maya dəyəri kimi

C) Öhdəlik kimi

D) Aktiv kimi

E) Xərc kimi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

101. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən ehtiyatların mümkün xalis satış dəyəri necə hesablanır?

A) Satış qiyməti çıxılsın işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər vurulsun satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

B) Satış qiyməti üstəgəl işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər

C) Satış qiyməti üstəgəl işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər çıxılsın satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

D) Satış qiyməti çıxılsın işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

E) Satış qiyməti üstəgəl satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

102. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən tamamlayın:

"Ehtiyatların balans dəyərinin mümkün xalis satış dəyərindək hər-hansı azalma məbləği və onlar üzrə bütün itkilər bu azalmanın və ya itkinin ... tanınmalıdır".

A) Baş verdiyi dövrdə xərc kimi

- B) Növbəti dövrdə Mənfəət və zərər haqqında hesabatda xərc kimi
- C) Kapitalın tərkibində yenidənqiymətləndirmə ehtiyatında
- D) Baş verdiyi dövrdə Mənfəət və zərər haqqında hesabatda xərcin azalması kimi
- E) Mal-material ehtiyatının növündən asılı olaraq zərərdə və yenidənqiymətləndirmə ehtiyatında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

103. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən mal-material ehtiyatlarının ilkin dəyərində aşağıdakılardan hansı daxildir?

- A) Alış qiyməti
- B) Satış məsrəfləri
- C) İstehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər istisna olmaqla, saxlama (anbar) məsrəfləri
- D) Mal-material ehtiyatlarının hazırkı vəziyyətə və əraziyə gətirilməsi ilə heç bir əlaqəsi olmayan inzibati qaimə məsrəfləri
- E) Xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq sərf edilən məbləğlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

104. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən (bir-birini əvəz edə bilməyən ayrı-ayrı maddələr üzrə ehtiyatlar və xüsusi layihələr üçün istehsal edilmiş və nəzərdə tutulmuş mal və xidmətlər istisna olmaqla) ehtiyatların ilkin dəyəri aşağıdakı hansı metodun əsasında müəyyənləşdirilə bilər?

- A) Mümkün xalis satış dəyəri
- B) Normativ dəyər
- C) Orta dəyər
- D) LİFO

E) Orta çəkili dəyər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

105. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən hansı cavab variantı qeyri-maddi aktivini əks etdirir?

A) Maşın və avadanlıqlar

B) Proqram təminatı

C) Kompüter vasitələri

D) CD diskələr

E) Torpaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

106. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən qeyri-maddi aktivin müəssisə daxilində yaradılması prosesinin tədqiqat mərhələsində çəkilən xərclər:

A) Yarandığı dövrdə xərc kimi uçota alınmalıdır

B) Yarandığı dövrdə xərclərin azalması kimi uçota alınmalıdır

C) Aktiv kimi tanınmalıdır

D) Növbəti dövrdə qeyri-maddi aktiv kimi tanınmalıdır

E) Növbəti dövrdə xərc kimi tanınmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

107. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən hansı şərtlər yerinə yetirildikdə qeyri-maddi aktivin müəssisə daxilində yaradılması

prosesinin təcrübə-konstruktor işləri mərhələsində çəkilən xərclər qeyri-maddi aktiv kimi tanına bilməz?

- A) İstifadə və satış üçün yararlı olacaq qeyri-maddi aktivin tamamlanmasının texniki cəhətdən mümkünlüyü
- B) Qeyri-maddi aktivin tamamlanması, istifadəsi və satışı ilə bağlı niyyətin mövcudluğu
- C) Müəssisənin qeyri-maddi aktivini istifadə etmək və satmaq bacarığına malik olmaması
- D) Qeyri-maddi aktivin gələcək iqtisadi səmərəni necə yaradacağını şərtləndirən amillərin mövcudluğu
- E) qeyri-maddi aktiv yaradılan zaman əmələ gələn və aktivin yaradılmasına aidiyyəti olan məsrəflərin ədalətli əsasda hesablanması bacarığını

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

108. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən qeyri-maddi aktivlərin hazırlanması üçün sərf olunan hansı məsrəflər yarandığı andan etibarən xərc kimi tanınacaqlar?

- A) yeni biliyin əldə olunmasına yönəlmiş fəaliyyətlər üzrə məsrəflər
- B) istehsaldan və istifadədən əvvəl prototiplərin və ya modellərin dizaynı, tikilməsi və yoxlanması məsrəfləri
- C) yeni texnologiyayı istifadə etməklə alətlərin, detalların dizaynı məsrəfləri
- D) yeni və təkmilləşdirilmiş materiallar, vasitələr, məhsullar, proseslər, sistemlər və ya xidmətlər üçün seçilmiş alternativin dizaynı, tikintisi və yoxlanması məsrəfləri
- E) kommersiya istehsalı ilə məşğul olmaq üçün iqtisadi cəhətdən real olmayan sınaq zavodunun dizaynı, tikintisi və fəaliyyəti üzrə məsrəflər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Qeyri-maddi aktivlər" adlı 38 №-li MUBS

109. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən keçmiş dövrlərin səhvi necə düzəldilməlidir?

- A) Yalnız cari dövrdə

B) Perspektiv qaydada

C) Yarandığı dövrdə

D) Retrospektiv qaydada

E) Yalnız gələcək dövrlərdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər"adlı 8 №-li MUBS

110. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər"adlı 8 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən uçot siyasəti nədir?

A) Maliyyə hesabatlarının hazırlanması zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, əsaslar, şərtlər və qaydalardır

B) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.

C) Maliyyə hesabatlarının təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, əsaslar, şərtlər və qaydalardır

D) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, üsullar, metodlar, əsaslar, şərtlər və qaydalardır

E) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər və şərtlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər"adlı 8 №-li MUBS

111. "Hesabat tarixindən sonra baş vermiş hadisələr"adlı 10 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən hesabat tarixindən sonra, lakin maliyyə hesabatlarının təsdiq olunmasından əvvəl baş verən aşağıdakı hadisələrdən hansıları üzrə düzəliş edilməsi tələb edilmir?

A) Hesabat dövrünün sonunda (balans hesabatı tarixində) borclu olan müştərinin iflası uğraması

B) Hesabat dövründən sonra ehtiyatların satılması

C) Hesabat dövründən (balans hesabatı tarixindən) əvvəl alınmış aktivlərin ilkin dəyərinin müəyyənləşdirilməsi

D) Adi səhmlər üzrə dividendlərin bəyan edilməməsi

E) İnvestisiyaların ədalətli dəyərinin aşağı düşməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li MUBS

112. "Torpaq, tikili, avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin balans dəyəri necə müəyyən edilə bilər?

A) Yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir

B) Aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri

C) Aktivin davamlı istifadəsindən və istismar müddətinin sonunda silinməsindən gözlənilən nağd pul vəsaiti axınının diskontlaşdırılmış dəyəri

D) Aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən məbləğ

E) Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

113. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına istinadən aşağıdakılardan hansı "investisiya fəaliyyətindən pul vəsaitləri axınına" aiddir?

A) Uzunmüddətli aktivlərin satışından əldə edilən mənfəət

B) Cəlb edilmiş borclar üzrə faizlərin ödənilməsi

C) Uzunmüddətli aktivlərin satışından daxil olan pul vəsaiti

D) Ödənilmiş dividendlər

E) Uzunmüddətli borc öhdəliklərinin yaranmasından əldə olunan pul vəsaitləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li MUBS

114. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən "Pul vəsaitlərinin hərəkəti ... ".

A) Uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaricəlməsidir

B) Müəssisənin əsas gəlir gətirən, habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətlərindən daxilolmalardır

C) Qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan yüksək likvidli qoyuluşlardır

D) Kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozitdir

E) Pul vəsaitlərinin və onların ekvivalentlərinin daxilolmaları və xaricəlməsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li MUBS

115. "Aktivlərin Qiymətdən düşməsi"adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin bərpa edilə bilən məbləğinə aid olan cavab aşağıdakılardan hansıdır?

A) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə son qalıq dəyəri arasında ən kiçik məbləğdir

B) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə istifadə dəyəri arasında ən kiçik məbləğdir

C) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə son qalıq dəyəri arasında ən böyük məbləğdir

D) Aktivin Bərpa edilə bilən məbləği onun silinmə xərcləri çıxılmaqla ədalətli dəyəri və istifadədə olan dəyərindən yuxarı olan məbləğdir

E) Aktivin ilkin dəyəri ilə onun balans dəyəri arasında ən böyük məbləğdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Aktivlərin Qiymətdən düşməsi"adlı 7 №-li MUBS

116. "Mənfəət vergisi"adlı 12 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən təxirəsalınmış vergi öhdəliyi dedikdə nə nəzərdə tutulur?

- A) Vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi məbləği
- B) Cari vergilər ilə əlaqədar olaraq dövr üzrə mənfəət və ya zərərin müəyyən olunmasına daxil edilən məcmu məbləğ
- C) Gələcək dövrə keçirilən istifadə olunmamış vergi zərərləri ilə əlaqədar gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləği
- D) Gələcək dövrə keçirilən istifadə olunmamış vergi kreditləri ilə əlaqədar gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləği
- E) Vergi orqanları tərəfindən təşkil olunan qaydalara uyğun olaraq müəyyən olunan, mənfəət vergisinin ödənildiyi (əvəzinin alındığı) dövr üzrə mənfəət və ya zərər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Mənfəət vergisi"adlı 12 №-li MUBS

117. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti necə müəyyən olunmalıdır?

- A) 7 saatdan çox ola bilməz
- B) 6 saatdan az, 7 saatdan isə çox ola bilməz
- C) 6 saatdan çox ola bilməz
- D) 8 saatdan az ola bilməz
- E) 6 saatdan az ola bilməz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

118. "İş vaxtının cəmlənmiş uçotu tətbiq edilən müəssisələrdə qeydiyyat (uçot) dövrü A ildən artıq, gündəlik işin (növbənin) müddəti isə B saatdan çox ola bilməz".

A və B-ni təyin edin:

A) 3; 12

B) 2; 12

C) 2; 8

D) 1; 12

E) 1; 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

119. Gecə vaxtı günün hansı hissəsi hesab olunur?

A) Saat 20-dən səhər saat 8-dək olan müddət

B) Saat 22-dən səhər saat 10-dək olan müddət

C) Saat 20-dən səhər saat 6-dək olan müddət

D) Saat 22-dən səhər saat 6-dək olan müddət

E) Saat 21-dən səhər saat 9-dək olan müddət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

120. Tamamlayın: "Ödənişli əsas məzuniyyət ... günündən az olmayaraq verilməlidir".

A) 28 təqvim günündən

B) 28 iş günündən

C) 14 iş günündən

D) 21 iş günündən

E) 21 təqvim günündən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

121. Aşağıdakılardan hansılar müəssisələrdə mənfəət və zərərlər haqqında hesabatların tərtib edilmə variantıdır?

- A) Xərclərin funksiyaları üzrə-Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə
- B) Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə-Xərclərin növləri üzrə
- C) Xərclərin növləri üzrə-Xərclərin funksiyaları üzrə
- D) Xərclərin funksiyaları üzrə-Xərclərin maddələri üzrə
- E) Xərclərin maddələri üzrə-Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Maliyyə hesabatlarının təqdimatı"adlı1No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

122. "Müəssisələrin birləşməsi"adlı 3 No-li Maliyyə Hesabatının Beynəlxalq Standarta əsasən Aşağıdakılardan hansı ölçülmə dövründə edilən düzəlişlərə aid deyildir?

- A) Əldə edilmiş müəssisənin işçilərinin əmək haqlarının hesablanması
- B) Əldə edilmiş, müəyyən edilə bilən aktivlər, qəbul edilmiş öhdəliklər və əldə edilmiş müəssisədə hər hansı bir nəzarət səhm paketinə malik olmayan iştirak payı
- C) Əldə edilmiş müəssisə üçün köçürülmüş kompensasiyanı və ya qudvilin ölçülməsində istifadə edilən digər məbləği
- D) Mərhələlərlə əldə edilmiş müəssisələrin birləşməsində əvvəllər əldə edilmiş müəssisədə alıcı müəssisənin sahib olduğu səhm payı üzrə iştirakı
- E) Yaranan qudvili və ya güzəştli alış üzrə qazancı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Müəssisələrin birləşməsi"adlı 3 No-li Maliyyə Hesabatının Beynəlxalq Standartı

123. Aşağıda göstərilənlərdən hansı əsas vəsaitlərə aid deyildir?

- A) Çoxillik əkmələr

B) Lisenziyalar

C) Kitabxana fondu

D) Su hövzələri

E) Meşə massivləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ə.Salahov, V.Mehdiyev. Mühəsibat uçotu. Bakı, 2016

124. Yararsız hala düşmüş əsas vəsaitlərin (Fondların) təmirinin mümkünəşüzlüyünü müəyyənleşdirmək və onların müəyyən olunmuş qaydada silinməsi üçün müəssisə rəhbərinin əmri ilə ən azı neçə nəfərdən ibarət komissiya yaradılır?

A) 2

B) 3

C) 4

D) 5

E) 10

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

125. Əsas Vəsaitlərin Silinməsi Üzrə Komissiyanın Vəzifələrinə Aşağıdakılardan Hansı Aid Deyil?

A) Müəssisənin Balansından Silinməli Olan Əsas Vəsaitlərin Texniki Baxışını Keçirmək

B) Müəssisənin Balansında Olan Yararsız Hesab Edilən Əsas Vəsaitlərin Mövcudluğunu Və Miqdarını Müəyyən Etmək

C) Əsas Vəsaitlərin Balansdan Silinməsi Zərurətini Yaradan Səbəbləri Müəyyənleşdirmək

D) Oğurlanmış Və İtmiş Əsas Vəsaitlər İlə Bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təsdiq Edici Sənədi Üzrə Balansdan Çıxarma Aktını Tərtib Etmək

E) Oğurlanmış Nəqliyyat Vasitələri İlə Bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Agentliyinin Təsdiq Edici Sənədi Üzrə Balansdan Çıxarma Aktını Tərtib Etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

126. Ardnş-In Strukturuna Daxil Olan Müəssisələrin Balansından Silinməli Olan Əsas Vəsaitlərin İlkin Balans Dəyəri Nəyə Uyğun Olaraq Müəyyən Edilir?

A) AR Əmlak Məsələləri Üzrə Dövlət Agentliyinin qərarına

B) Maliyyə Hesabatının Beynəlxalq Standartına

C) Azərbaycan Respublikasının Vergi Məcəlləsinə

D) Kommissiyanın Sərbəst Qərarına

E) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

127. Vahidinin İlkin Balans Dəyəri Neçə Manata Qədər Olan Əsas Vəsaitlər Müəssisədə Yaradılmış Ləğvetmə Kommissiyasının Qərarı Nəzərə Alınmaqla Balansdan Silinir?

A) 1000

B) 2000

C) 3000

D) 4000

E) 5000

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

128. Vahidinin İlkin Balans Dəyəri Neçə Manatdan Yuxarı Olan Əsas Vəsaitlər Mərkəzi Kommissiyanın Qərarı Nəzərə Alınmaqla Silinir?

- A) 2000
- B) 4000
- C) 5000
- D) 6000
- E) 10000

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

129. Xüsusi Əhəmiyyətli Əsas Vəsaitlər (Fondlar) Kimin Sərəncamına Əsasən Müəssisənin Balansından Silinir?

- A) Müəssisənin Rəhbərinin
- B) Mərkəzi Komissiyanın
- C) Ardnş-In Vitse-Prezidentinin
- D) Müəssisənin Baş Mühasibinin
- E) Ardnş-In Prezidentinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

130. Avtomobil Nəqliyyatı Vasitələri Üzrə Əsas Vəsaitlərinin Müəssisənin Balansından Silinməsi Bütün Hallarda Hansı Sənədə Əsasən Silinir?

- A) Ardnş-In Prezidentinin Sərəncamı
- B) Ardnş-In Vitse-Prezidentinin Sərəncamı
- C) Müəssisə Rəhbərinin Qərarı
- D) Müəssisənin Baş Mühasibinin Qərarı
- E) Komissiyanın Rəhbərinin Qərarı

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

131. Təqdim Edilmiş Sənədlərdə Uyğunsuzluq Və Çatışmazlıq Olduqda Mərkəzi Ləğvetmə Komissiyası Tərəfindən Müəssisələrə Nə Kimi Müraciət Edilir?

- A) Yazılı Sorğu İstənilir
- B) Sorğu Göndərilir
- C) Vitse-Prezidentdəndə Bildiriş Göndərilir
- D) Vitse-Prezidentdəndə Yazılı Sorğu Göndərilir
- E) Müəssisələrə Bildiriş Göndərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

132. Oğurlanmış Əsas Vəsaitlər Nə Qədər Müddət Ərzində Tapılmadıqda Ardnş-In Prezidentinin Sərəncamı Əsasında Balansdan Silinir?

- A) 5 il
- B) 10 il
- C) 15 il
- D) 20 il
- E) 25 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

133. Əsas Vəsaitlərin Söküntüsündən Əldə Edilən Material qiymətliləri barədə Aşağıdakılardan Hansı Düzgün Qeyd Edilib?

- A) Material qiymətlilərinin satışından daxil olan vəsait müəssisənin gəlirinə aid edilir

- B) Material qiymətliləri silinir
- C) Material qiymətlilərinin satışından daxil olan vəsait vergiyə cəlb olunmur
- D) Əsas Vəsaitin Söküntüsündən Əldə Edilən Material Qiymətliləri Satıla Bilməz
- E) Material Qiymətlilərin Satışından Daxilolma Investorumun Gəliri Kimi Göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

134. Əsas Vəsaitlərin Əsaslı Və Cari Təmiri Hansı Üsullarla Aparıla Bilər?

- A) Təsərrüfat Və Podrat Üsulu
- B) Podrat Və İcarə Üsulu
- C) Təsərrüfat Və İcarə Üsulu
- D) Təsərrüfat Və Kredit Üsulu
- E) İcarə Və Kredit Üsulu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

135. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyəri necə hesablanır?

- A) İlin Əvvəlinə Əv Qalıq Dəyəri + Cari İldə Daxil Olmuş Əv Dəyəri + təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi- Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri
- B) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Cari İldə Daxil Olmuş Əv Dəyəri - Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri
- C) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Cari İldə Daxil Olmuş Əv Dəyəri + Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri
- D) İlin Əvvəlinə Əv Qalıq Dəyəri + Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

E) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

136. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə Əsasən Aşağıdakılardan Hansı Əsas Vəsait Kateqorialarına Aid Deyil?

A) Ölçü-Tənzimləyici Cihazlar (Qurğular),

B) Öz Mülkiyyəti Olan Torpaq Sahələri

C) Torpaqların Yaxşılaşdırılmasına (Meliorasiya, Qurudulma, İrriqasiya Və S), Həmçinin Başqa İşlərə (Məqsədlərə) Qoyulan Kapital Qoyuluşları

D) İş-Güc Maşınları

E) Dəyəmindən Və Xidmət Müddətindən Asılı Olmayaraq Balıq Ovu Alətləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

137. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının Q-17 Qərarına Əsasən Aktivlərin Inventarizasiyasının Aparılması Hansı Halda Məcburiyyət Daşımır?

A) Mühasibat Uçotu Subyektinin Aktivləri Satıldıqda, Alındıqda, İcarəyə Və İstifadəyə Verildikdə

B) Qanunvericilikdə Nəzərdə Tutulmuş Qaydada Mühasibat Uçotu Subyektləri Yenidən Təşkil Edildikdə

C) Maddi-Məsul Şəxslər Dəyişildikdə Və Yaxud Məzuniyyətə Getdikdə

D) Oğurluq Və Ya Sui-İstifadə Halları, Həmçinin Qiymətlilərin Xarab Olması Faktları Müəyyən Edildikdə

E) İdarə Rəisinin Və Ya Bələdiyyənin Müvafiq Qərarı, Yaxud Polis Bölməsinin Yazılı Göstərişi Olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

138. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxslər Üzrə Göstərilənlərdən Hansı Yalnızdır?

A) Hüquqi Şəxslər Bir Fiziki Və Ya Hüquqi Şəxs Tərəfindən Yaradıla Bilər

B) Hüquqi Şəxslər Üzvlərin Olmasından Asılı Ola Və Ya Asılı Olmaya Bilər

C) Hüquqi Şəxslər Sahibkarlıq Fəaliyyəti ilə Məşğul Ola Və Ya Məşğul Olmaya Bilər

D) Hüquqi Şəxslər Öz Adından Əmlak Və Şəxsi Qeyri-Əmlak Hüquqları Əldə Etmək Və Həyata Keçirmək, Vəzifələr Daşımaq, Məhkəmədə İddiaçı Və Ya Cavabdeh Olmaq Hüququna Malikdir

E) Hüquqi Şəxsin Müstəqil Balansı Olması Məcburiyyət Daşımır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

139. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxsin Nizamnaməsində Hansı Qaydalar Müəyyənləşdirilmir?

A) Hüquqi Şəxsin Adı

B) Hüquqi Şəxsin Olduğu Yer

C) Hüquqi Şəxsin Təsisçilərinin Adları

D) Hüquqi Şəxsin Fəaliyyətinin İdarə Edilməsi Qaydası

E) Hüquqi Şəxsin Ləğvi Qaydası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

140. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxsin Ləğv Edilməsi Təşəbbüsü ilə Çıxış Edən İştirakçı Və Ya Hüquqi Şəxsin Nizamnamə ilə Vəkil Edilmiş Orqanı Hüquqi Şəxsin Cari Fəaliyyətinə Rəhbərlik Edən İcra Orqanından Hüquqi Şəxsin Bütün Kreditorlarının Tələblərini Neçə Ay Ərzində Qarşılamaq Üçün Ödəmə

Qabiliyyətinin Olmasını Təsdiq Edən Rəsmi Bəyanatın (Aktiv Və Passivlərinin Vəziyyəti Barədə) Qəbul Edilməsini Tələb Edir?

- A) 4 Ay
- B) 6 Ay
- C) 12 Ay
- D) 18 Ay
- E) 24 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

141. Əgər Ləğv Edilən Hüquqi Şəxsin Əmlakının Dəyəri Kreditorların Tələblərinin Ödənilməsi Üçün Yetərli Deyildirsə, O Nə Kimi Ləğv Edilə Bilər

- A) Müflis Olma Kimi
- B) Hüquqi Şəxsin Yaradılması Zamanı Yol Verilmiş Qanunvericilik Pozuntuları ilə Əlaqədar Onun Qeydiyyatının Məhkəmə Tərəfindən Etibarsız Sayıldığı Kimi
- C) Hüquqi Şəxsin Mövcudluğu Üçün Nəzərdə Tutulan Müddətin Qurtarması Və Ya Yaradılması Zamanı Qarşıya Qoyulan Məqsədin Əldə Edilməsi ilə Əlaqədar
- D) Lazımi Xüsusi İcazə (Lisənziya) Olmadan Fəaliyyət Və Ya Qanunla Qadağan Edilmiş Fəaliyyət Həyata Keçirildiyi Kimi
- E) Onun Təsisçilərinin (İştirakçılarının) Və Ya Hüquqi Şəxsin Nizamnamə ilə Vəkil Edilmiş Orqanının Qərarı Kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

142. Hüquqi Şəxsin Ləğv Edilməsi Üçün Ləğvetmə Komissiyası (Təsviyəçi) Təyin Olunduğu Gündən Sonra Neçə Gün

Müddətində Azərbaycan Respublikasında Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Haqqında Məlumatın Dərc Edildiyi Mətbu Nəşrdə Hüquqi Şəxsin Ləğv Edilməsi Və Kreditorlarının Tələblərinin Bildirilməsi Qaydası Və Müddəti Haqqında İlk Məlumatı Dərc Etdirir?

- A) 5 Gün

B) 10 Gün

C) 12 Gün

D) 20 Gün

E) 30 Gün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

143. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Nümayəndəliklər Və Filiallar Barədə Aşağıdakılardan Hansı Yalnızdır?

A) Nümayəndəliklər Və Filiallar Hüquqi Şəxs Deyildirlər Və Hüquqi Şəxsin Təsdiq Etdiyi Əsasnamələr Üzrə Fəaliyyət Göstəririlər

B) Nümayəndəliklər Hüquqi Şəxsin Olduğu Yerdən Kənarında Yerləşən Və Hüquqi Şəxsin Mənafeələrini Təmsil Və Müdafiə Edən Ayrıca Bölməsidir.

C) Nümayəndəliklərin Və Filialların Rəhbərləri Hüquqi Şəxsin Etibarnaməsi Əsasında Fəaliyyət Göstəririlər

D) Nümayəndəliklərin Və Filialların Rəhbərləri Hüquqi Şəxs Tərəfindən Təyin Edilmir

E) Nümayəndəliklər Və Filiallar Birbaşa Hüquqi Vəzifə Və Öhdəliklər Əldə Edə Və Həyata Keçirə Bilməzlər.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

144. Xarici Hüquqi Şəxsin Nümayəndəliyinin Və Ya Filialının Dövlət Qeydiyyatı Və Ləğv Edilməsi Qaydaları Hansı Qanun İlə Tənzimlənilir?

A) "Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Və Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikasının Qanununu

B) Azərbaycan Respublikasının Əmək Məcəlləsi

C) Mühasibat Uçotu Haqqında Azərbaycan Respublikasının Qanunu

D) Azərbaycan Respublikasının Vergi Məcəlləsi

E) 15. Sosial Sığorta Haqqında Azərbaycan Respublikasının Qanunu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

145. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Ortaqlıqdan Çıxmış İştirakçı Ortaqlığın Onun Çıxdığı Anadək Əmələ Gəlmiş Öhdəlikləri Üzrə Ortaqlığın Onun Çıxdığı İl Üçün Fəaliyyəti Barəsində Hesabatın Təsdiq Edildiyi Gündən Neçə İl Ərzində Qalan İştirakçılarla Bərabər Məsuliyyət Daşır.

A) 6 Ay

B) 1 İl

C) 2 İl

D) 3 İl

E) 5 İl

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

146. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən İştirakçı Tam Ortaqlıqda İştirakdan İmtina Etdiyini Ortaqlıqdan Faktiki Çıxmasına Ən Geci Neçə Ay Qalmış Bildirməlidir?

A) 1 Ay

B) 3 Ay

C) 5 Ay

D) 6 Ay

E) 12 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

147. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Təsərrüfat Cəmiyyəti O Halda Asılı Cəmiyyət Sayılır Ki, Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnamə Kapitalının Neçə Faizindən Çoxu Digər (Üstün, İştirakçı) Ortaqlığa Və Ya Cəmiyyətə Mənsub Olur?

A) 10 faiz

B) 20 faiz

C) 40 faiz

D) 50 faiz

E) 75 faiz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

148. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən Əmək Haqqının Minimum Məbləğinə Aşağıdakılardan Hansı Yalnızdır?

A) İşçinin Heç Bir Ayrı-Seçkilik Qoyulmadan Öz İşinə Görə Dövlətin Müəyyənləşdirdiyi Minimum Əmək Haqqı Miqdarından Az Olmayan Haqq Almaq Hüququ Vardır

B) Minimum Əmək Haqqı — İqtisadi, Sosial Şərait Nəzərə Alınmaqla Qanunvericiliklə İxtisasız Əməyə Və Xidmətə Görə Aylıq Əmək Haqqının Ən Aşağı Səviyyəsini Müəyyən Edən Sosial Normativdir

C) Aylıq İş Vaxtı Normasını İşləmiş Və Əmək Funksiyasını Yerinə Yetirmiş İşçinin Aylıq Əmək Haqqı Dövlət Tərəfindən Müəyyən Edilmiş Minimum Əmək Haqqı Məbləğindən Aşağı Ola Bilməz

D) Kollektiv Müqavilələrdə, Sazişlərdə Qanunvericiliklə Müəyyən Olunmuş Minimum Əmək Haqqından Daha Yüksək Məbləğ Nəzərdə Tutula Bilər

E) Əmək Haqqı Sistemi ilə Nəzərdə Tutulan Mükafatlar, Əmək Haqqına Əlavələr, Artımlar, Habelə İş Vaxtından Kənar Vaxtlarda Görülən İşlərə Görə Verilən Ödəmələr Və Digər Ödəmələr Minimum Əmək Haqqının Məbləğinə Daxil Edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

149. Əməyinin Ödənilməsi Və Onun Dərəcələrinin Müəyyən Edilməsinə Əsasən Azı Neçə Ay Daha Yüksək Dərəcə Üzrə İşləmiş Və Ya İxtisas İmtahanlarını Vermiş İşçinin Ona Yüksək İxtisas Dərəcəsi Verilməsini İşəgötürəndən Tələb Etmək Hüququ Vardır.

A) 1 Ay

B) 3 Ay

C) 6 Ay

D) 9 Ay

E) 12 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

150. Əməyinin Ödənilməsi Və Onun Dərəcələrinin Müəyyən Edilməsinə Əsasən İstehsal, Texnologiya İntizamının Pozulmasına Və Məhsulun Keyfiyyətinin Pisləşməsinə Səbəb Olan Ciddi Pozuntulara Yol Verən İşçinin İxtisası Neçə Dərəcə Aşağı Salına Bilər?

A) 1 Dərəcə

B) 2 Dərəcə

C) 3 Dərəcə

D) 4 Dərəcə

E) 5 Dərəcə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

151. Əməyinin Ödənilmə Dərəcəsi Aşağı Salınmış İşçinin Əvvəlki Dərəcəsi Ən Azı Neçə Aydan Sonra Müsbət Nəticələr Əldə Edildiyi Halda Bərpa Edilə Bilər?

A) 1 Ay

B) 2 Ay

C) 3 Ay

D) 4 Ay

E) 6 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

152. Özünün Əmək Funksiyasını Yerinə Yetirməklə Yanaşı Müəyyən Səbəbdən Müvəqqəti İşə Çıxmayan İşçini Əvəz Edən İşçiyə Əmək Haqqı Necə Verilir?

- A) Yalnız Özünün Tarif Maaşı Verilir
- B) Özünün Və Əvəz Etdiyinin Tarif Maaşının Cəmi Verilir
- C) Əvəz Etdiyi İşçinin Tarif Maaşı Verilir
- D) Əvəz Edilən İşçinin Maaşı ilə Onun Maaşı Arasındakı Fərq Verilir
- E) Əvəz Edilən İşçinin Maaşının Yarısı Verilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

153. İşçinin Təqsiri Olmadan Zay Məhsul Hazırlanıqda Onun Hazırlanması Üçün Əmək Haqqı Azaldılmış Qiymətlərlə Ödəndikdə İşçinin Aylıq Əmək Haqqı Onun Üçün Müəyyən Edilmiş Dərəcənin Tarif (Vəzifə) Maaşının Neçə Hissəsindən Az Olmamalıdır?

- A) 1/2 Hissəsi
- B) 1/3 Hissəsi
- C) 3/2 Hissəsi
- D) 4/3 Hissəsi
- E) 5/3 Hissəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

154. AR Əmək Məcəlləsinə Əsasən Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda İşçinin Orta Aylıq Əmək Haqqı Necə Müəyyən Olunur?

- A) İşçiyə Ödənişdən Əvvəlki İki Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayına Vurulmaqla Müəyyən Edilir
- B) İşçiyə Ödənişdən Əvvəlki 12 Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayına Vurulmaqla Müəyyən Edilir

C) İşçiyə Ödənişdən Əvvəlki 12 Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayı ilə Toplamaqla Müəyyən Edilir

D) İşçiyə Ödənişdən Əvvəlki İki Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayı ilə Toplamaqla Müəyyən Edilir

E) İşçiyə Ödənişdən Əvvəlki 3 Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayına Vurulmaqla Müəyyən Edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

155. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən Aşağıdakı Hansı Hallarda İşçinin İş Yeri Və Orta Əmək Haqqı Saxlanılmır?

A) Hərbi Və Fövqəladə Vəziyyətlə Əlaqədar, Habelə Təbii Fəlakətin Nəticələrinin Aradan Qaldırılması Üçün Müvafiq İşlərin Görülməsinə Cəlb Olunduqda

B) Yaşadığı İnzibati Ərazi Vahidindən Başqa Bölgəyə, Habelə Xarici Ölkələrə Ezamiyyətə Göndərildikdə

C) Kollektiv Müqavilələrdə Nəzərdə Tutulan Hallarda

D) Donor Olan İşçilər Tibbi Müayinədən Keçdikləri, Qan Və Qan Komponentlərini Verdikləri Gün

E) İşçinin İstəyi ilə Əlaqədar İstehsalatdan Ayrılmaqla Əlavə Təhsil Müəssisələrinə Göndərildikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

156. Məzuniyyət Vaxtı Üçün Ödənilən Orta Əmək Haqqı Onun Hansı İş İli Üçün Verilməsindən Asılı Olmayaraq Məzuniyyətin Verildiyi Aydan Əvvəlki Neçə Təqvim Ayının Orta Əmək Haqqına Əsasən Müəyyən Edilir?

A) 2 Ay

B) 3 Ay

C) 6 Ay

D) 9 Ay

E) 12 Ay

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

157. Məzuniyyət Günlərinin Əmək Haqqını Müəyyən Etməkdən Ötrü Orta Aylıq Əmək Haqqının Məbləğini Neçəyə Bölməklə Bir Günlük Əmək Haqqı Məbləği Müəyyən Edilir?

A) 12,4

B) 20,4

C) 30,4

D) 50,4

E) 31

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

158. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən İşçiyə Məzuniyyət Vaxtı Üçün Orta Əmək Haqqı Məzuniyyətin Başlanmasına Ən Geci Neçə Gün Qalmış Ödənilir?

A) 1 Gün

B) 2 Gün

C) 3 Gün

D) 4 Gün

E) 5 Gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

159. Müvafiq İş İlinin (İllərinin) Məzuniyyətindən İstifadə Etməmiş İşçi İlə Əmək Müqaviləsinə Xitam Verilərkən İşçinin Arzusu İlə Həmin İş İli (İlləri) Üçün Ona Məzuniyyət Verilir Və İşdənçıxma Tarixi Hansı Gün Götürülür?

A) Əmək Müqaviləsinə Xitam Verildiği Gün

B) İşçinin Son İşlədiyi Gün

C) Əmək Məzuniyyətinin Son Günü

D) İşlədiyi Ayın Son İş Günü

E) Əmək Məzuniyyətinin İlk Günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

160. Əmək Münasibətlərinə Xitam Verilərkən İşçinin Hansı Məzuniyyətinə Görə Əlavə Ödəniş Verilir?

A) Təhsil Məzuniyyəti

B) Yaradıcılıq Məzuniyyəti

C) Sosial Məzuniyyət

D) Əvvəlki İllərdə İstifadə Etməmiş Əmək Məzuniyyəti

E) Akademik Məzuniyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

161. Aşağıdakılardan hansı əmlak vergisinin vergitutma obyektı deyil?

A) Rezydent fiziki şəxslərin mülkiyyətində olan binalar

B) Rezydent fiziki şəxslərin mülkiyyətində olan yaşayış evləri

C) Rezydent fiziki şəxslərin mülkiyyətində olan qarajlar

D) Rezydent fiziki şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələri

E) Rezydent fiziki şəxslərin mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

162. Müəssisələrin hansı aktivləri əmlak vergisinə cəlb edilmir?

- A) Binalar
- B) Mexaniki nəqliyyat vasitələri
- C) Qarajlar
- D) Avadanlıqlar
- E) Laboratoriya cihazları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

163. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq neçəyə bölünməklə və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulurmaqla əmlak vergisi hesablanır?

- A) 10
- B) 12
- C) 14
- D) 24
- E) 32

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

164. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq neçəyə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulmaqla əmlak vergisi hesablanır?

- A) 6
- B) 12
- C) 18
- D) 20
- E) 24

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

165. Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən neçə faiz dərəcəsi ilə vergi ödəyirlər?

- A) 0.5%
- B) 0.01
- C) 1.5%
- D) 0.02
- E) 2.5%

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

166. Su və hava nəqliyyatı vasitələrinin mühərrikinin 1 kub santimetri üçün nə qədər əmlak vergisi hesablanır?

- A) 0.1 manat
- B) 0.01 manat

C) 0.2 manat

D) 0.02 manat

E) 0.03 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

167. Mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinin əmlak vergisi necə hesablanır?

A) Bazar qiymətinin 1 faizi

B) Bazar qiymətinin 0.1 faizi

C) Bazar qiymətinin 0.01 faizi

D) Bazar qiymətinin 2 faizi

E) Bazar qiymətinin 0.02 faizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

168. Aşağıdakı hansı təşkilatlar əmlak vergisi ödəməyə məcburdurlar?

A) Büdcə təşkilatları

B) Yerli özünü idarə etmə orqanları

C) Azərbaycan Respublikası Mərkəzi Bankı

D) Dövlət fondları

E) Qeyri-rezident hüquqi şəxslərə aid müəssisələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

169. Aşağıdakılardan hansılar əmlak vergisinə cəlb edilir?

- A) Hüquqi şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- B) Misgərlik, qalayçılıq alətlərinin hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- C) Bağcılıq-bostançılıq alətlərinin hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- D) Oyuncaqların, suvenirlərin hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- E) Keramika məmulatlarının hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

170. Ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərə görə hesablanan əmlak vergisinə nə qədər güzəşt tətbiq edilir?

- A) 10 azn
- B) 20 azn
- C) 30 azn
- D) 50 azn
- E) Tamam azaddır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

171. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların neçə kv yaşayış sahəsi əmlak vergisindən azaddır?

- A) 20 kv metr
- B) 30 kv metr

- C) 40 kv metr
- D) 50 kv metr
- E) 100 kv metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

172. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin neçə faizi həcmində vergi ödəyir?

- A) 10 faiz
- B) 20 faiz
- C) 25 faiz
- D) 30 faiz
- E) 50 faiz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

173. Müəssisə əmlak vergisinin bəyənnaməsini vergi orqanına nə zamana kimi təqdim etməlidir?

- A) Hesabat ilinin son iş gününə kimi
- B) Hesabat ilindən sonrakı ilin ilk ayının son iş gününə kimi
- C) Hesabat ilindən sonrakı ilin 2-ci ayının son iş gününə kimi
- D) hesabat ilindən sonrakı hesabat ilinin mart ayının 31-dək
- E) Hesabat ilindən sonrakı ilin 4-cü ayının son iş gününə kimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

174. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi hansı təşkilat tərəfindən hesablanır?

- A) Büdcə təşkilatları
- B) Yerli özünü idarə etmə orqanları
- C) Azərbaycan Respublikası Mərkəzi Bankı
- D) Dövlət fondları
- E) Yerləşdiyi ərazinin bələdiyyəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

175. Cari ildə fiziki şəxslər üçün əmlak vergisinin məbləği bərabər hissələrlə nə zaman ödənilir?

- A) Həmin il avqustun 15-dək və noyabrın 15-dək
- B) Həmin il sentyabrın 15-dək və noyabrın 15-dək
- C) Həmin il sentyabrın 15-dək və oktyabrın 15-dək
- D) Həmin il sentyabrın 15-dək və dekabrın 15-dək
- E) Həmin il avqustun 15-dək və dekabrın 15-dək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

176. Kənd təsərrüfatı torpaqları üzrə vergi dərəcələri hər hektara görə şərti ballarla ifadə edilir. Bir şərti bal üçün torpaq vergisinin hesablanması dərəcəsi neçə manat müəyyən edilmişdir?

- A) 0.01 manat
- B) 0.1 manat

C) 0.02 manat

D) 0.05 manat

E) 0.06 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

177. Torpaq vergisini, müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayıb nə zaman vergi orqanına verməlidirlər?

A) Yanvarın 15-dən gec olmayaraq

B) Martın 15-dən gec olmayaraq

C) Aprelin 15-dən gec olmayaraq

D) Mayın 15-dən gec olmayaraq

E) Oktyabrın 15-dən gec olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

178. Aşağıdakılardan hansılar mədən vergisinə cəlb edilmir?

A) Texnoloji prosesləəlaqədar quyuya vurulan neft və təbii qaz

B) Qeyri-filiz faydalı qazıntılar

C) Mişar daşları, çınqıl xammalı

D) Mineral sular

E) Yodlu bromlu sular

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

179. Mineral suların hasil edilməsinə görə hər kubmetrə nə qədər mədən vergisi tətbiq edilir?

A) 0.1 manat

B) 0.2 manat

C) 1 manat

D) 4 manat

E) 10 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

180. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, bina tikili və qurğular neçə faizlə illik amortizasiya olunur?

A) 5 %-dək

B) 10 %-dək

C) 7 %-dək

D) 20 %-dək

E) 25 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

181. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, iş heyvanları neçə faizlə illik amortizasiya olunur?

A) 5 %-dək

B) 10 %-dək

C) 20 %-dək

D) 25 %-dək

E) 7 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

182. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər neçə faizlə illik amortizasiya olunur?

- A) 2 %-dək
- B) 10 %-dək
- C) 20 %-dək
- D) 25 %-dək
- E) 7 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

183. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, , istifadə müddəti məlum olmayan qeyri maddi aktivlər neçə faizlə illik amortizasiya olunur?

- A) 10 %-dək
- B) 20 %-dək
- C) 25 %-dək
- D) 7 %-dək
- E) İllər üzrə istifadə müddətinə mütənasib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

184. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, aşağıdakı əsas vəsaitlərdən hansıları illik 25 %-dək amortizasiya olunmur?

- A) Nəqliyyat vasitələri
- B) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası

C) Geoloji-kəşfiyyat işlərinə çəkilən xərclər

D) Maşın və avadanlıqlar

E) Təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

185. Aşağıdakı əsas vəsaitlərdən hansıları amortizasiya olunur?

A) Nadir tarixi memarlıq abidələri olan binalar

B) İncəsənət əsərləri

C) Konservasiya edilmiş əsas vəsaitlər

D) Ümumi istifadədə olan avtomobil yolları

E) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

186. Aşağıdakı əsas vəsaitlərdən hansıları amortizasiya olunmur?

A) Anbardan istismara verilmiş əsas vəsaitlər

B) İstismarda olan çoxillik əkmələr

C) Damazlıq heyvanlar

D) Ümumi istifadədə olan avadanlıqlar

E) Tam amortizasiya olunmamış əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

187. Hesabat ilinin sonuna əsas vəsaitlərin qalıq dəyəri nə qədər olduğu təqdirdə, gəlirdən çıxılan xərclərə aid edilir?

- A) Qalıq dəyəri 1000 manat və ya ilkin dəyərin 5 %-i
- B) Qalıq dəyəri 500 manat və ya ilkin dəyərin 5 %-i
- C) Qalıq dəyəri 500 manat və ya ilkin dəyərin 7%-i
- D) Qalıq dəyəri 1000 manat və ya ilkin dəyərin 7 %-i
- E) Qalıq dəyəri 200 manat və ya ilkin dəyərin 5 %-i

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

188. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası neçə faizlə illik amortizasiya olunur?

- A) 10 %-dək
- B) 20 %-dək
- C) 25 %-dək
- D) 7 %-dək
- E) İllər üzrə istifadə müddətinə mütənasib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

189. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, maşın və avadanlıqlar neçə faizlə illik amortizasiya olunur?

- A) 10 %-dək
- B) 20 %-dək
- C) 25 %-dək
- D) 7 %-dək
- E) İllər üzrə istifadə müddətinə mütənasib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

190. Müəssisə ona lazım olan əsas vəsaiti qeyri rezident hüquqi şəxsdən almaq qərarına gəlir və bu avadanlığı almaq üçün 8000 azn qeyri rezident hüquqi şəxsə pul ödəyir. Avadanlıq xaricdən ixrac olunduğuna görə, 550 azn gömrük rüsumu və 2079 azn əlavə dəyər vergisi ödəyir. Daşınma xərclərinə 3000 azn pul ödənildiyini və əlavə dəyər vergisinin əvəzləşdiriləcəyini nəzərə alsaq, bu əsas vəsaitin ilkin dəyərini müəyyən edin.

A) 8000 azn

B) 8550 azn

C) 9990 azn

D) 12990 azn

E) 11550 azn

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

191. Müəssisə beton plitə hazırlayan avadanlığını almaq üçün 48000 azn vəsait ödəyir. Avadanlığın gətirilmə xərci 5000 azn, quraşdırılma xərci isə 6300 azn təşkil edir. Müəssisə bu vəsaitləri ödəyir (müqavilədə gətirilmə xərcini avadanlığı satan tərəf qarşılıyaçağı göstərilir). İlin sonuna Beton plitə hazırlayan avadanlığın amortizasiyasını hesablayın.

A) 9600

B) 10600

C) 10860

D) 11860

E) 13575

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

192. Aşağıda göstərilən hansı əsas vəsait amortizasiya olunmur?

A) Avtonəqliyyat vasitələri

B) Damazlıq üçün saxlanılan heyvanlar

- C) Presləmə üçün avadanlıq
- D) Motorlu su qayıqları
- E) Dəyəri 8000 azn olan proqram təminatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

193. Səyyar vergi yoxlaması zamanı, inventarizasiya aşağıda göstərilən hansı hallarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə aparılmır?

- A) Vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə
- B) Vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə
- C) Vergi ödəyicisində əmlak vergisinin hesablanması və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda
- D) Vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq, hesabat sənədlərinin aparılmaması aşkar edildikdə
- E) Inventarizasiya komissiyası sədrinin səyyar vergi yoxlaması zamanı iş yerində olmadığı halda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

194. Hansı fiziki şəxslərin hər hansı maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılmalıdır?

- A) I və II qrup əlillərin (müharibə əlillərindən başq, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin
- B) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin
- C) Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin
- D) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının

E) Qohumluq dərəcəsi asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvadın

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

195. Hansı fiziki şəxslərin hər hansı maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılmalıdır?

A) Sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin

B) Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin

C) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının

D) Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin

E) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

196. Fiziki şəxslərin aşağıda göstərilən hansı gəlirləri gəlir vergisindən azaddır?

A) Ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar

B) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər

C) Elmi dərəcəyə və fəxri ada görə daimi əlavə

D) Vəzifə maaşı

E) Əmək məzuniyyəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

197. Əgər qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin illik gəliri 30000 manatadək olarsa, gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

A) 14 faiz

B) 15000 manat x 14% + 15000 manatdan çox olan məbləğin 25 faizi

C) 20000 manat x 14% + 20000 manatdan çox olan məbləğin 25 faizi

D) 10000 manat x 14% + 10000 manatdan çox olan məbləğin 25 faizi

E) 25 faiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

198. Fiziki şəxsə, onun xaricdə müalicə haqlarını ödəmək üçün təqdim olunmuş maddi yardımın dəyərini hansı hissəsi gəlir vergisindən azad olunmalıdır?

A) 2000 manatadək olan hissəsi

B) 5000 manatadək olan hissəsi

C) 10000 manatadək olan hissəsi

D) 20000 manatadək olan hissəsi

E) 50000 manatadək olan hissəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

199. Himayəsində (qohumluq dərəcəsiindən asılı olmayaraq) azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdl və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri nə qədər azaldılır?

A) 200 manat

B) 400 manat

C) 50 manat

D) 250 manat

E) 100 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

200. Fiziki şəxslərin aşağıdakı qeyd olunan hansı gəlirləri vergidən azad deyil?

A) Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya

B) Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği

C) Dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri

D) Fiziki şəxslərin qızıl zinət əşyalarının satışından əldə etdikləri gəlir

E) Dəyəri 1000 manatadək olan alınmış hədiyyələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

201. Əgər fiziki şəxs iki və ya daha çox yerdə muzzdla işləyirsə, onun gəlirlərindən vergi hansı qaydada hesablanır və hansı büdcəyə ödənilir?

A) Ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir

B) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir

C) Əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir

D) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bərabər hissələrlə bələdiyyə və dövlət büdcəsinə ödənilir

E) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

202. Tamamlayın:

“Rezident - təqvim ilində üst-üstə “...” artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan istənilən fiziki şəxsdir”

A) 4 aydan

B) 182 gündən

C) 1 ildən

D) 32 gündən

E) 9 aydan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

203. Azərbaycan Respublikasında hansı vergilər müəyyən olunur və ödənilir?

A) Dövlət vergiləri və muxtar respublika vergiləri

B) Dövlət vergiləri

C) Dövlət vergiləri və yerli vergilər

D) Yerli vergilər

E) Dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

204. Aşağıdakı gəlirlərdən hansı fiziki şəxsin yerinə yetirdiyi muzzdlu işlə əlaqədar əldə etdiyi gəlirə aiddir?

A) Gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir

- B) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği
- C) Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
- D) Əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən məbləğlər
- E) Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

205. Fiziki şəxsin maddəli işlə əlaqədar əldə etdiyi gəlirə verilənlərdən hansı aiddir?

- A) Royalti
- B) Əmlakın icarəsindən gəlir
- C) Dividend
- D) Əmək haqqı
- E) Faiz gəliri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

206. Aşağıdakılardan hansı fiziki şəxsin maddəli işlə əlaqədar aldığı gəlirə aid deyil?

- A) Faktiki ezamiyyə xərclərinin, və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi
- B) İşəgötürən tərəfindən ödənilən sığorta haqları
- C) İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda — bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri
- D) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği
- E) Fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

207. Hansı gəlir növü maddəli işə aid olmayan sahibkarlıq fəaliyyətindən qaynaqlanır?

- A) Vergi ödəyicisinə bağışlanmış borcun məbləği
- B) Əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən məbləğlər
- C) Vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq
- D) Təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği
- E) Əmlakın icarəyə verilməsindən gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

208. Hansı gəlir növü maddəli işə aid olmayan qeyri-sahibkarlıq fəaliyyətindən gəliri əks etdirir?

- A) Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
- B) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği
- C) Gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir
- D) Əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən məbləğlər
- E) İşəgötürən tərəfindən ödənilən sığorta haqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

209. Fiziki şəxslərin hansı gəliri vergidən azaddır?

- A) Əmək haqqı
- B) Alimətlər

C) Royalti

D) Faiz gəliri

E) Dividend

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

210. Sadalanan fiziki şəxslərdən hansının muzzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır?

A) Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin

B) Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri

C) 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri

D) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər

E) I və II qrup əlillərin (müharibə əlillərindən başq, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

211. Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəətindən hansı dərəcə ilə vergi tutulur?

A) 6 faiz

B) 14 faiz

C) 18 faiz

D) 20 faiz

E) 22 faiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

212. Hansı xərclər gəlirdən çıxılan xərclərə aiddir?

- A) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan hissəsi
- B) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri
- C) Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri
- D) Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər
- E) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və kapital xarakterli digər xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

213. İllik amortizasiya norması amortizasiya olunan "binalar, tikintilər və qurğular" üzrə necə təyin olunur?

- A) 3%-dən 7 %-dək
- B) Ən azı 7%
- C) 0.07
- D) 7 %-dək
- E) 7 %-dən 20 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

214. İllik amortizasiya norması amortizasiya olunan "maşınlar və avadanlıq" üzrə necə təyin olunur?

- A) $> 7 \%$
- B) $\leq 25 \%$
- C) $\leq 20 \%$
- D) $> 10 \%$

E) istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

215. Aşağıda göstərilənlərdən hansı amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini müəyyənləşdirərkən hesablama prosesində iştirak etmir?

A) Vergi ilində qalıq dəyəri 500 manatdan az olan əsas vəsaitlərin qalıq dəyəri

B) Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım

C) Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi

D) Vergi ilində təqdim edilmiş əsas vəsaitlərin qalıq dəyəri

E) Cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

216. Tamamlayın:

“Dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın ... “

A) 40 faizi gəlirdən çıxılır

B) 30 faizi gəlirdən çıxılır

C) 25 faizi gəlirdən çıxılır

D) 20 faizi gəlirdən çıxılır

E) 10 faizi gəlirdən çıxılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

217. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin “binalar, tikintilər və qurğular” kateqoriyası üzrə necə təyin olunur?

- A) Əvvəlki ilin sonuna qalıq dəyərini 0 % ilə məhdudlaşdırılır
- B) Əvvəlki ilin sonuna qalıq dəyərini 3 % ilə məhdudlaşdırılır
- C) Əvvəlki ilin sonuna qalıq dəyərini 2 % ilə məhdudlaşdırılır
- D) Əvvəlki ilin sonuna qalıq dəyərini 5 % ilə məhdudlaşdırılır
- E) Əvvəlki ilin sonuna qalıq dəyərini 7 % ilə məhdudlaşdırılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

218. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmur?

- A) Azərbaycan Respublikasında vergi sistemi
- B) Vergitutmanın ümumi əsasları
- C) Vergiləri ödəməkdən yayınmağa görə cərimələrin tətbiqi
- D) Vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları
- E) Vergi ödəyicilərinin vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

219. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmur?

- A) Dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri
- B) Hasılın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının təqdim edilmə qaydalarının pozulması üzrə cərimələrin tətbiqi
- C) Dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları
- D) Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər
- E) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

220. Vergilərin müəyyən edilmiş hesab olunması üçün zəruri olan vergitutma elementlərinə aşağıdakılardan hansı aid deyil?

- A) Vergitutma obyektı
- B) Vergi dövrü
- C) Verginin hesablanması qaydası
- D) Vergitutma bazası
- E) Vergi siyasəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

221. Aşağıdakılardan hansı qeyri-rezident hesab edilə bilməz?

- A) Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər
- B) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı
- C) Məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs
- D) Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici təşkilatların və firmaların nümayəndəlikləri
- E) Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

222. Maliyyə xidmətlərinə uyğun gəlməyən bəndi seçin:

- A) Müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar
- B) İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətliyələrin saxlanması üçün təmin edilməsi üçün xidmətlər
- C) Qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskenaların (numizmatika əşyalarından başqədavülü ilə bağlı əməliyyatlar
- D) Törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyonalara və analoji sazişlərə aid əməliyyatlar
- E) İntestisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

223. Əsas vəsaitlər —

- A) İstifadə müddəti iki ildən çox olan, dəyəri 100 manatdan çox olan və amortizasiya olunmayan maddi aktivlər
- B) İstifadə müddəti bir ildən çox olan, dəyəri 500 manatdan çox olan və amortizasiya olunmayan maddi aktivlər
- C) İstifadə müddəti iki ildən çox olan, dəyəri 100 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlər
- D) İstifadə müddəti bir ildən çox olan, dəyəri 500 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlər
- E) İstifadə müddəti bir ildən çox olan, dəyəri 100 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

224. Boşluqları (analoji qaydadamamlayın:

“Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər Azərbaycan Respublikasının ... nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Azərbaycan Respublikasının İnzibati Xəttələr Məcəlləsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən

toplanan vəsaitin ... müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür”.

- A) Mülki Məcəlləsində; 25 faizi
- B) Vergi Məcəlləsində; 20 faizi
- C) Mülki-Prosessual Məcəlləsində; 20 faizi
- D) İnzibati Xətlər Məcəlləsində; 25 faizi
- E) Əmək Məcəlləsində; 20 faizi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

225. Aşağıda qeyd olunan hansı gəlirlər vergidən azad deyil?

- A) Dövlət adından yaradılan səhiyyə müəssisələrinin gəlirləri
- B) Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr
- C) Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri
- D) Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir
- E) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

226. Mənfəət vergisindən azad olunmayan gəlirlər aşağıdakılardan hansıdır?

- A) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri
- B) Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir

C) Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri

D) Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi üzrə əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar

E) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

227. Gəlirdən çıxılan xərcləri müəyyənləşdirin:

A) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər

B) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi

C) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən xərcləri

D) Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri

E) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

228. Əsas vəsaitlər, amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlərə aid aşağıdakı mülahizələrdən hansı doğru deyil?

A) Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir

B) Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərində tətbiq etməklə hesablanır

C) Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır

D) Binalar, tikililər və qurğular (tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır

E) İlin sonuna əsas vəsaitin qalıq dəyəri 1000 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

229. Tamamlayın:

“Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, ... sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir”.

A) Gələcək üç ildən

B) Gələcək iki ilədək davam edən

C) Gələcək üç ilədək davam edən

D) Gələcək üç ildən beş ilədək davam edən

E) Gələcək iki ildən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

230. X və Y-i təyin edin:

“Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi X davam edən sonrakı dövrə keçirilir və illər üzrə Y həmin illərin mənfəəti hesabına kompensasiya edilir”.

A) Beş ilədək; bərabər proporsiyalarda

B) Üç ilədək; məhdudiyət qoyulmadan

C) Üç ilədək; bərabər proporsiyalarda

D) Beş ilədək; məhdudiyət qoyulmadan

E) Dörd ilədək; bərabər proporsiyalarda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

231. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı aşağıdakı hansı müddəanın kombinasiyası ilə təyin olunur?

- A) Xərcin faktiki çəkildiyi vaxt
- B) Nağd pul vəsaitinin ödənildiyi
- C) Vergi ödəyicisinin birmənalı olaraq maliyyə öhdəliklərini qəbul etdiyi vaxt
- D) Vergi ödəyicisi qarşısında öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt
- E) Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirildiyi vaxt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

232. Qeyd olunan hallardan hansı maliyyə lizinə uyğun deyil?

- A) İcarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir
- B) İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır
- C) İcarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır
- D) İcarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz
- E) İcarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 80 fazinə bərabərdir və ya ondan artıqdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

233. Aşağıdakılardan hansı əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin cari vergi ödəmələri üzrə qaydalara ziddir?

A) Cari vergi ödəmələri müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə 0,1 faiz tutulur

B) Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faiz aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir

C) Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla müvafiq vergi dərəcələrinə əsasən hesablanır

D) Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 50 faizindən az olmamalıdır

E) Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

234. 2016-cı ilin bir yanvar tarixində müəssisə özünə məxsus ticarət obyektini digər müəssisəyə aylıq 5000 manat olmaqla icarəyə verir. Belə olan halda icarəyə verən müəssisənin illik icarə məbləğindən mənfəət vergisini hesablayın.

A) 12000 man

B) 1000 man

C) 60000 man

D) 10000 man

E) 8000 man

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov, V.Mehdiyev. Mühasibat uçotu. Bakı, 2016

235. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması üçün aşağıdakı hallardan hansı keçərli deyildir?

- A) Fəaliyyətinə xitam verildikdə
- B) Vəfat etdikdə
- C) Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş sayıldıqda
- D) Hesabat dövrünü zərərlə başa vurduqda
- E) Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

236. Verginin hesabatda göstərməli olan məbləği 48000 manatdır. Vergi ödəyicisi ödəməli olduğu məbləğin 6000 manatını yayındıraraq hesabatda 42000 manat göstərmişdir. Belə olduğu halda vergi ödəyicisinə hesablanmalı olan maliyyə sanksiyasını müəyyən edin.

- A) 5000 man
- B) 6000 man
- C) 3000 man
- D) 4000 man
- E) 2000 man

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

237. İstehsal müəssisəsinin işçilərinin 50 faizi 18 yaşına çatmamış əlillərdən və sağlamlıq imkanları məhdud olan şəxslərdən ibarət olduğu halda müəssisənin mənfəəti 88600 manat olmuşdur. Verilənləri nəzərə alaraq mənfəət vergisini hesablayın.

- A) 8860 man
- B) 17720 man
- C) 7500 man

D) 8200 man

E) 12500 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

238. Fiziki şəxsin mikro sahibkarlıq fəaliyyətindən əldə etdiyi illik gəliri 55000 manat təşkil etdiyi halda vergi ödəyicisinin büdcəyə ödəməli olduğu verginin məbləğini hesablayın.

A) 7700 man

B) 11587 man

C) 2750 man

D) 11550 man

E) 7954 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

239. Əlavə Dəyər Vergisi ödəyicisi dövlət büdcəsinə 1500 manat məbləğində Əlavə Dəyər Vergisi ödəməlidir. Lakin vergi ödəyicisi vergini vaxtında hesablamamışdır. Bu qayda pozuntusuna görə tətbiq edilən maliyyə sanksiyasını hesablayın.

A) 270 man

B) 380 man

C) 750 man

D) 455 man

E) 1500 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

240. Vergitutma elementləri hansı deyil ?

A) Vergitutma obyektı

B) Vergitutma bazası

C) Vergi dövrü

D) Vergi dərəcəsi

E) Vergi yükü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

241. Operativ vergi nəzarəti harada keçirilir?

A) Yerlərə getmədən keçirilir

B) Bəyannamələrə əsasən aparılır

C) Fiziki və hüquqi şəxslərin gəlir götürmək üçün istifadə etmədikləri binalarda

D) Anbarlarda

E) Şəxsi nəqliyyat vasitələrində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

242. Muzdlu işlə əlaqədar alınan gəlirə aşağıdakılardan hansı aiddir?

A) Sahibkarlıq fəaliyyətindən gəlirlər

B) Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər

C) Əsas vəsaitlərin təqdim edilməsindən gəlirlər

D) Royalti

E) İşgötürənin öz işçisinə malı hədiyyə şəklində verməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

243. Aşağıdakı hansı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılmır?

- A) İcarə müddəti bitdikdən sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu halda
- B) İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75%-dən artıq olduğu halda
- C) İcarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlandığı, icarə müddəti bitdikdən sonra icarəçidən başqa heç kimə verilmədiyi halda
- D) İcarə haqqının ödəniləcək məbləği əmlakın, icarənin əvvəlinə olan bazar qiymətinin 90%-nə bərabər olduğu halda
- E) İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 50%-nə bərabər olduğu halda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

244. Aşağıdakılardan hansı vergitutmanın formasına aiddir?

- A) Məlumat üzrə
- B) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi üzrə
- C) Sərəncam üzrə
- D) Xəbərdarlıq üzrə
- E) Bəyannamə üzrə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

245. Amortizasiya olunan aktivlərə aşağıdakılardan hansı aid deyildir?

- A) İş heyvanları
- B) Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- C) Konservasiya edilmiş əsas vəsaitlər
- D) Qeyri-maddi aktivlər
- E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 9 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı Maliyyə alətləri

246. Aşağıdakılardan biri vergi ödəyicilərinin vəzifələrinə aid deyildir?

- A) Vergi orqanlarından vergi ödəyicilərinin eyniləşdirmə nömrəsini almaq
- B) Vergi hesabatını təqdim etmək
- C) Vergitutma obyektlərinin uçotunu aparmaq
- D) Vergi yoxlaması ilə bağlı tərtib edilmiş aktların və vergi orqanlarının qərarlarının surətini almaq
- E) Qanunla müəyyən edilmiş vergiləri ödəmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

247. Aşağıda göstərilənlərdən hansı vergitutma məqsədi ilə i,inin vergi tutulan gəlirin' daxil deyildir?

- A) İşəgötürən tərəfindən ödənilən sığorta haqları
- B) İşçinin işəgötürənə olan borcunun bağışlandığı halda həmin məbləğ
- C) Muzdlu işlə əlaqədar gəlir
- D) İş yerindən alınmış hədiyyənin bazar qiyməti ilə dəyəri
- E) Vergi ödəyicisinin ailə üzvündən qalan mirası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

248. İdxal, ixrac vergilərindən azad olunma sertifikatının alınma qaydası aşağıdakılardan hansıdır?

- A) Vergi orqanından qeydiyyatdan keçməlidir
- B) Vergi orqanına ərizə ilə müraciət etməlidir

- C) Gömrük orqanında qeydiyyatdan keçməlidir
- D) Gömrük orqanına ərizə ilə müraciət etməlidir
- E) İdxal və ixrac əməliyyatı aparılan ölkədən bildiriş almalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.taxes.gov.az (22.11.2018) / Hasilatın pay bölgüsü haqqında Sazişə dair Protokollar

249. Aşağıda göstərilənlərdən hansı müəssisə üçün qeyri maddi aktiv hesab edilir?

- A) Bankda olan pul vəsaitləri
- B) Tikintisi başa çatmamış olan bina
- C) Dəyəri 10000 azn olan proqram təminatı
- D) Yekunlaşmayan təcrübə işlərinə çəkilən pul vəsaitləri
- E) İstifadəyə verilməyən avadanlıqlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ə.Salahov, V.Mehdiyev. Mühasibat uçotu. Bakı, 2016

250. Azərbaycanda tətbiq olunan vergi amortizasiyası aşağıdakı metodlardan hansıdır?

- A) Azalan qalıq metodu
- B) Xətti metod
- C) Faydalı xidmət müddəti illəri rəqəmlərinin cəmi metodu
- D) İlk ayırma metodu
- E) Dərhal silinmə metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

251. Azərbaycan Respublikasının Vergi Məcəlləsi aşağıdakı qaydalardan hansını müəyyən etmir?

- A) Vergi ödəyicilərinin təsərrüfat planının hazırlanma qaydasını
- B) Vergi ödəyicilərinin hüquq və vəzifələrini
- C) Vergi nəzarətinin forma və metodlarını
- D) Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyəti
- E) Dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydasını

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

252. Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları hansı qanunvericilik bazasına əsasən tənzimlənir?

- A) Naxçıvan Muxtar Respublikası və bələdiyyələrə dair qanunvericilik aktına əsasən
- B) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
- C) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən
- D) Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinə əsasən
- E) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

253. Aşağıdakılardan hansı vergi ödəyicisinin hüququna aid deyildir?

- A) Vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsinə dair yazılı izahatlar almaq
- B) Artıq ödənilmiş və ya tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
- C) Vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- D) Kommersiya və ya vergi sirrini qorunmasını tələb etmək
- E) Nəzarət kassa aparatının alınması və quraşdırılmasını vergi orqanından tələb etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

254. Vergi ödəyicisi vergi orqanı qarşısında hansı tələbi qoya bilməz?

- A) Vergi orqanlarında müəyyən edilmiş qaydada nəzarət –kassa aparatının müəyyən olunmuş modelini sifariş etmək
- B) Vergi ödəyicisinin bəyannaməsinin doldurulmasını vergi orqanından tələb etmək
- C) Vergi məəcəlləsi ilə müəyyən edilmiş qaydada vergi güzəştlərindən istifadə etmək
- D) Vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və ya protokolların sürətinin tələb etmək
- E) Vergi risklərinin azaldılması məqsədi ilə Vergi partnyorluğu sazişi bağlamaq üçün vergi orqanına müraciət etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

255. Aşağıdakılardan hansı vergi agentinin vəzifəsinə aid deyildir?

- A) Vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçməsinə tələb etmək;
- B) Müvafiq vergiləri hesablamaq, vergi ödəyicisindən tutmaq və təyinatı üzrə köçürmək
- C) Vergi ödəyicisindən vergilərin tutulması mümkün olmadıqda bu barədə vergi orqanına 30 gün ərzində məlumat vermək
- D) Vergi ödəyicisinə ödənilən gəlirlərin və təyinatı üzrə ödənilən vergilərin hər bir vergi ödəyicisi üzrə uçotunu aparmaq
- E) Vergilərin hesablanması, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri vergi orqanlarına vermək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

256. Dövlət vergi orqanlarının təyinatına aşağıdakılardan hansı aid deyildir?

- A) Vergi orqanları vergi məsələləri ilə bağlı gömrük orqanının səlahiyyətlərini həyata keçirmək hüququna malikdir

- B) Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirir
- C) Vergi orqanları öz fəaliyyətlərini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata keçirir
- D) Vergi orqanları tərəfindən qanunvericiliyə əsasən qəbul edilən qərarların icrası bütün hüquqi və fiziki şəxslər üçün məcburidir
- E) Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumundan azaddırlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

257. Neft sektorunda çalışan işçinin əmək haqqısı 800 azn hesablanmışdırsa, işçidən və müəssisədən DSMF-yə ödəniləcək məbləği təyin edin.

- A) 186 azn
- B) 200 azn
- C) 80 azn
- D) 230 azn
- E) 134 azn

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

258. Vergi orqanlarının hüquqlarına aşağıdakılardan hansı aid deyildir?

- A) Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək
- B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi yoxlamalarını həyata keçirmək
- C) Vergi ödəyicisinin gəlir götürmək üçün istifadə etdiyi istehsal, anbar və ticarət binalarında xronometraj qaydada müşahidə həyata keçirmək
- D) Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək

E) Ödənilməmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsini vergi ödəyicisindən tələb etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

259. Aşağıdakılardan hansı vergi nəzarətinə aid deyildir?

A) Operativ vergi nəzarəti

B) Vergi ödəyicilərinin uçotu

C) Kameral vergi yoxlaması

D) Daxili nəzarət

E) Səyyar vergi yoxlaması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

260. Aşağıda göstərilənlərdən hansılar vergi uçotunda qeydiyyatda durmaya bilər?

A) Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri

B) Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər

C) Bəyannamə verməli olan rezident fiziki şəxslər

D) Vergi ödəyicisinin filial və nümayəndəlikləri

E) Azərbaycan Respublikası ərazisində gəlir əldə edən qeyri-rezident fiziki şəxslər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

261. Sahibkarlıq fəaliyyəti göstərən müəssisələrin filial və nümayəndəlikləri vergi uçotuna durmaq üçün nə zaman ərizə təqdim etməlidirlər?

A) Filial və nümayəndəliyin yaradılmasından sonra 30 gün ərzində

- B) Filial və nümayəndəliyin yaradıldığı gün
- C) Filial və nümayəndəliyin yaradılmasından sonra 15 gün ərzində
- D) Filial və nümayəndəliyin yaradılmasından 15 gün əvvəl
- E) Filial və nümayəndəliyin yaradılmasından sonra 10 gün ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

262. Vergi ödəyicisi olan hüquqi şəxslər uçota alınmaq üçün ərizə ilə birlikdə vergi orqanına hansı sənədlərin surətlərini təqdim etməlidirlər?

- A) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- B) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- C) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- D) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər
- E) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

263. Kameral vergi yoxlamasının keçirilmə yerləri aşağıdakılardan hansıdır?

- A) Yerlərə getmədən keçirilir
- B) Vergi ödəyicisinin ofis binasında sənədlərə əsasən keçirilir
- C) Vergi ödəyicisinin anbarlarında keçirilir
- D) Vergi ödəyicisinin ticarət binasında keçirilir

E) Vergi ödəyicisinin istehsal binasında keçirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

264. Kameral vergi yoxlaması neçə iş günü müddətində keçirilir?

A) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 15 iş günü müddətində

B) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 5 iş günü müddətində

C) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 40 iş günü müddətində

D) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 10 iş günü müddətində

E) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 30 iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

265. Kameral vergi yoxlaması zamanı tələb olunan, dəqiqləşdirilmiş hesabat neçə iş günü müddətində vergi orqanına təqdim edilməlidir?

A) 10 iş günü müddətində

B) 15 iş günü müddətində

C) 20 iş günü müddətində

D) 30 iş günü müddətində

E) 5 iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

266. Səyyar vergi yoxlamasının növləri aşağıdakılardan hansılardır?

A) Növbəti və növbədən kənar

B) Daxili və xarici

C) Qısa müddətli və uzunmüddətli

D) Məcburi və könüllü

E) Ümumi və xüsusi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

267. Növbəti səyyar vergi yoxlamasının keçirilməsindən neçə gün əvvəl vergi ödəyicisinə bildiriş göndərilir?

A) Vergi yoxlamasına başlamazdan azı 5 gün əvvəl

B) Vergi yoxlamasına başlamazdan azı 7 gün əvvəl

C) Vergi yoxlamasına başlamazdan azı 15 gün əvvəl

D) Vergi yoxlamasına başlamazdan azı 10 gün əvvəl

E) Vergi yoxlamasına başlamazdan azı 2 gün əvvəl

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

268. Səyyar vergi yoxlamanın həyata keçirilməsi üçün vergi ödəyicisinə təqdim olunan bildirişdə aşağıdakı məlumatlardan hansılar göstərməlidir?

A) Vergi yoxlamasının keçirilmə tarixi, yoxlanılacaq sənədlərin adları, vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri

B) Vergi yoxlamasının keçirilmə müddəti və tarixi, yoxlanılacaq sənədlərin adları, vergi yoxlamasının əsası

C) Vergi yoxlamasının keçirilmə vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri

D) Vergi yoxlamasının əsası, keçirilmə tarixi, vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri

E) Vergi yoxlamasının keçirilmə tarixi, yoxlanılacaq sənədlərin adları, vergi orqanının hüquq və vəzifələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

269. Növbəti səyyar vergi yoxlaması il ərzində neçə dəfə keçirilə bilər?

- A) Təqvim ili ərzində 1 dəfədən çox keçirilə bilməz
- B) Təqvim ili ərzində tələb olunan sayda keçirilə bilər
- C) Təqvim ili ərzində 2 dəfədən çox keçirilə bilməz
- D) Təqvim ili ərzində 5 dəfədən çox keçirilə bilməz
- E) Təqvim ili ərzində 4 dəfədən çox keçirilə bilməz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

270. Səyyar vergi yoxlamasının keçirilmə müddəti hansı halda uzadıla bilər?

- A) Vergi orqanları tərəfindən göndərilən sorğulara, cavabların alınma müddəti cavab göndərən şəxslər tərəfindən pozulduqda
- B) Vergi ödəyicisinin xahişi ilə
- C) Yoxlamayı aparan vergi orqanının səhhətində problem yarandıqda
- D) Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədikdə
- E) Məhkəmənin qərarı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

271. Növbədən kənar vergi yoxlaması vergi orqanları tərəfindən hansı halda keçirilə bilər?

- A) Vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan məlumatlar aşkar edildikdə
- B) Artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qaytarılması ilə bağlı vergi ödəyicisindən ərizə daxil olduqda
- C) Məhkəmə və ya hüquq mühafizə orqanlarının yoxlamanın keçirilməsi barədə müvafiq qərarı olduqda

D) Vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə təqdim edildikdə

E) Yoxlamanın keçirilməsi ilə bağlı vergi ödəyicisi ərizə ilə müraciət etdikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

272. Aşağıdakılardan hansı operativ vergi nəzarətinin keçirilməsi üçün əsas deyildir?

A) Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar

B) Vergi orqanına daxil olan mənbəyi bəlli məlumatlar

C) Vergi ödəyicisi, vergi orqanının qayda pozuntusunu aradan qaldırılması ilə bağlı tələbinə əməl etmədikdə

D) Qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən pozulmasına dair vergi orqanının əlində kifayət qədər əsası olduqda

E) Vergi ödəyicisi materialların uçotunu düzgün aparmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

273. Nəzarət-kassa aparatının çeklərində göstərməli olan məlumatlara aşağıdakılardan hansı aid deyildir?

A) Vergi orqanının adı

B) Vergi ödəyicisinin adı

C) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

D) Obyektin adı və yerləşdiyi ünvan

E) Çekin vurulma tarixi və saati

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

274. Aşağıdakılardan hansı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal deyildir?

- A) Hüquq pozuntusu vergi ödəyicisi tərəfindən məqsədli şəkildə törədilmədikdə
- B) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması
- C) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması
- D) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunu törədən fiziki şəxsin həmin əməli törətdiyi anda məsuliyyətə cəlb etmə yaşına çatmaması
- E) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

275. Aşağıdakılardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirə aid deyildir?

- A) Muzdlu işlə əlaqədar alınan gəlir
- B) Faiz gəliri
- C) Divident gəliri
- D) Əmlakın icarəyə verilməsindən gəlir
- E) Royalti gəliri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

276. Vergi orqanlarının qərarlarından və ya vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən şikayət aşağıda göstərilən orqanlardan hansına verilir?

- A) Yuxarı vergi orqanına
- B) Nazirlər kabinetinə
- C) Ərazi üzrə vergi orqanına
- D) Gömrük orqanına
- E) Xüsusi rejimli vergi idarələrinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

277. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razılaşmadıqda aşağıda göstərilən tədbirlərdən hansını görə bilər?

- A) Verginin ödənilməsini dərhal dayandıraraq və verginin düzgün hesablanması üçün vergi orqanına bildiriş göndərə bilər
- B) Verginin ödənilməsini dərhal dayandıraraq və yuxarı vergi orqanına şikayət edə bilər
- C) Verginin ödənilməsini dayandırmadan bilavasitə xüsusi rejimli vergi bölməsinə şikayət edə bilər
- D) Verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət edə bilər
- E) Verginin ödənilməsini dayandırmadan bilavasitə Nazirlər kabinetinə şikayət edə bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

278. Vergi ödəyicisi onun şikayətinə baxılan müddətdə maliyyə sanksiyasının ödənilməsi ilə bağlı aşağıdakı hərəkətlərdən hansını edə bilər?

- A) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını ödəyə bilər
- B) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını sonradan geri almaq şərti ilə ödəyə bilər
- C) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını ödəməyə bilər
- D) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasının 50 faizini ödəməyə borcludur
- E) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını hissə-hissə ödəməyə borcludur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

279. Vergi orqanının hərəkətləri ilə bağlı şikayətlərə hansı qanunvericilikdə müəyyən edilmiş qaydalara əsasən baxılır?

- A) Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş qaydalara əsasən baxılır
- B) Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əsasən baxılır
- C) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır
- D) Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır
- E) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

280. Vergi tutmanın məqsədləri üçün aşağıdakılardan hansı gəlirə aid deyildir?

- A) Qeyri-rezident vergi ödəyicisinin Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi gəlir
- B) Muzdlu işlə əlaqədar əldə edilən gəlir
- C) Muzdlu ilə əlaqədar olmayan fəaliyyətdən əldə edilən gəlir
- D) Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artımdan olan gəlir
- E) Muzdlu əməyin nəticəsində hədiyyə şəklində əldə edilən gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

281. Muzdlu işlə əlaqədar gəlir dedikdə hansı gəlir nəzərdə tutulmur?

- A) İşçinin xərclərinin əvəzi ödənilməyi halda ödənilən vəsaitin məbləği
- B) İşgötürən tərəfindən işçiyə malın, işin və ya xidmətin təqdim etdiyi yaxud hədiyyə verdiyi halda yaranan gəlirlər
- C) İşçinin iş götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda ödənilən vəsaitin məbləği
- D) İşgötürən tərəfindən ödənilən sığorta haqları

E) İşçiyə faktiki iş yerindən ödənilən ezamiyyə məbləği

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

282. Muzdlu işə aid olmayan gəlirlər aşağıdakılardan hansılardır?

A) Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər

B) İşçinin xərclərinin əvəzi ödəniləndiyi halda ödənilən vəsaitin məbləği

C) İşgötürən tərəfindən ödənilən sığorta haqları

D) Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi əmək haqqı

E) İşçinin iş götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda ödənilən vəsaitin məbləği

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

283. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə hansı aid deyildir?

A) Əmlakın icarəyə verilməsindən əldə olunan gəlir

B) Sahibkarlıq fəaliyyəti məqsədləri ilə istifadə olunan aktivlərin təqdim edilməsindən əldə edilən gəlir

C) Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsindən əldə olunan gəlir

D) Əsas vəsaitin təqdim edilməsindən alınan gəlirlər

E) Gəlirdən çıxılan kompensasiya edilən məbləğdən və ya ehtiyatların azalmasından gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

284. Aşağıdakılardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid deyildir?

- A) Sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə olunmayan aktivlərin satışından əldə olunan gəlir
- B) Sahibkarlıq fəaliyyəti məqsədləri ilə istifadə olunan aktivlərin təqdim edilməsindən əldə edilən gəlir
- C) Təqvim ili ərzində alınan hədiyyə və mirasların müəyyən məbləği
- D) Vəkillik xidmətləri ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlir
- E) İdman mərc oyunları ilə əlaqədar əldə edilən uduşlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

285. İki və daha çox yerdə işləyən fiziki şəxsin gəlir vergisinin hesablanması hansı qaydada aparılır?

- A) Fiziki şəxsin hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir
- B) Fiziki şəxsin hər bir iş yerində aldığı əmək haqqı toplanılır və vergi agentləri tərəfindən hesablanaraq dövlət büdcəsinə ödənilir
- C) İki və daha çox yerdə çalışan fiziki şəxs yalnız əsas iş yerindən əldə etdiyi gəlir üzrə gəlir vergisi ödəyir
- D) Fiziki şəxs gəlir vergisini növbəli şəkildə dövlət büdcəsinə ödəyir
- E) Fiziki şəxs əsas iş yerindən əldə etdiyi gəliri vergi güzəştləri nəzərə alınaraq, digər iş yerlərində vergi güzəştləri nəzərə alınmadan hesablayıb dövlət büdcəsinə ödəyir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

286. Qeyri-sahibkarlıq fəaliyyətindən Vergi tutulan illik gəlirin məbləği 30000 manatadək olduqda verginin hesablanması qaydasını göstərin.

- A) $4200 + 30000$ -dək məbləğin 25%-ə hasili
- B) $4200 + 30000$ -dək məbləğin 14%-ə hasili
- C) $4200 + 30000$ -dək məbləğin 30%-ə hasili

D) 30000-dək məbləğin 14%-ə hasili

E) 30000-dək məbləğin 25%-ə hasili

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

287. Aşağıda göstərilən gəlirlərdən hansılar fiziki şəxslərin gəlir vergisindən azad deyildir?

A) Təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların 1000 manatadək olan hissəsi

B) Alimentlər

C) Ailə üzvündən alınan hədiyyə maddi yardım və miraslar

D) Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər

E) Fiziki şəxslərin əsas iş yerlərindən muzzdlu işlə əlaqədar aldıkları əşya şəklində gəlirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

288. Aşağıdakı fiziki şəxslərin hansılarının gəlirinin 400 manatı vergidən azad deyildir?

A) Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının

B) Birinci və ikinci qrup əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək olan şəxslərin gəlirləri

C) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanınının gəliri

D) Müharibə əlillərinin gəlirləri

E) Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin gəlirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

289. Müəssisələrin mənfəətindən neçə faiz vergi tutulur?

A) 20 faiz

B) 22 faiz

C) 18 faiz

D) 25 faiz

E) 27 faiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

290. Aşağıdakılardan hansı mənfəət vergisindən azad deyildir?

A) Xeyriyyə təşkilatlarının gəlirləri

B) Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr

C) Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri

D) Qeri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi mənfəəti

E) Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

291. Mənfəət vergisinin güzəştinə aşağıdakılardan hansı aid deyildir?

A) Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlirləri

B) Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəlirləri

C) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borcunun silinməsindən olan gəlirlər

D) Müvafiq icra hakimiyyətinin qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər hüquqi şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri

E) Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

292. Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektı nədir?

A) Vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlir

B) Vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlir

C) Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlir

D) Vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan, vergiyə cəlb edilən gəlir

E) Vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb olunan gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

293. Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aid deyil?

A) Muzdlu işlə əlaqədar əldə edilən gəlir

B) Muzdlu işə aid edilməyən fəaliyyətdən əldə edilən gəlir

C) Vergidən azad edilən gəlirlərdən başqa bütün gəlirlər

D) Faktiki ezamiyyə xərcləri

E) Ölkə daxilində 180 gün ərzində əldə edilən gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

294. Fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulduğu halda vergiyə cəlb edilən gəlir vergitutma obyektini hesab edilə bilərmi?

- A) Bu Gömrük orqanı tərəfindən müəyyən edilir
- B) Hesab edilə bilər
- C) Bu Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir
- D) Bu Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilir
- E) Əldə edilən gəlirin məbləğindən asılı olaraq hesab edilə bilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

295. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi hansı gəlirlər üzrə gəlir vergisinin ödəyicisidir?

- A) Bütün gəlirlər üzrə
- B) Yalnız Azərbaycan Respublikasının hüdudlarından kənar əldə etdiyi gəlirlər üzrə
- C) Daimi nümayəndəliyi ilə əlaqədar olmayan vergiyə cəlb edilən gəlirlər üzrə
- D) Daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb olunan bütün gəlirlər üzrə
- E) Daimi nümayəndəliyi ilə əlaqədar olan vergitutma məqsədi ilə gəlir hesab edilməyən gəlirlər üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

296. Qeyri-rezident fiziki şəxsin ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulan ümumi gəliri hansı qaydada vergitutma obyektidir?

- A) Xərçdən çıxılan məbləğ nəzərə alınmaqla vergitutma obyektidir
- B) Gəlirdən çıxılan məbləğ nəzərə alınmaqla ödəniş yerində vergitutma obyektidir
- C) Yalnız sahibkarlıq fəaliyyətindən əldə edilmişdirsə vergitutma obyektidir
- D) Gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir
- E) Heç bir vergi güzəştini nəzərə alınmadan vergitutma obyektidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

297. Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs hansı gəlirlər üzrə gəlir vergisinin ödəyicisidir?

- A) Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bütün gəlirlər üzrə
- B) Azərbaycan mənbəyindən və onun hüdudlarından kənarında əldə etdiyi bütün növ gəlirlər üzrə
- C) Yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarında əldə etdiyi gəlirlər üzrə
- D) Vətəndaşı olduğu ölkənin gəlirləri üzrə
- E) Azərbaycan mənbəyindən il ərzində əldə etdiyi ümumi gəlirdən, həmin dövr üzrə bu gəlirin əldə edilməsi üçün Vergi məəcəlləsi ilə müəyyənləşdirilən xərcləri çıxıldıqdan sonra qalan məbləğ üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

298. Vergitutma məqsədləri üçün rezident fiziki şəxsin gəlirləri dedikdə hansı gəlirlər nəzərdə tutulur?

- A) Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarında əldə etdiyi gəlirlər
- B) Yalnız Azərbaycan Respublikası hüdudlarında əldə etdiyi gəlirlər
- C) Yalnız Azərbaycan Respublikasının hüdudlarında kənarında əldə etdiyi gəlirlər
- D) Yalnız sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər
- E) Yalnız qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

299. Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlirlər nəzərdə tutulur?

- A) Azərbaycan Respublikası hüdudlarından kənarında əldə edilən gəlirlər
- B) Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlirlər
- C) Azərbaycan Respublikası hüdudlarından kənarında və Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlirlər
- D) Rezident olduğu ölkədə əldə etdiyi gəlirlər
- E) Rezident olduğu ölkədə yalnız müzdü işdən əldə etdiyi gəlirlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

300. İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsinə aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ müzdü işlə əlaqədar alınan gəlirdir?

- A) Ssudanın tam məbləği
- B) Bu halda müzdü işlə əlaqədar gəlir yaranmır
- C) Bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
- D) Bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
- E) Ssudanın müəyyən edilmiş faiz dərəcəsi ilə məbləği

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

301. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakılardan hansı gəlirdən çıxılan xərc hesab olunur?

- A) Əsas vəsaitlərin alınmasına və quraşdırılmasına çəkilən xərclər
- B) Əyləncə, yemək, işçilərin mənzil və digər sosial xərcləri
- C) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi
- D) Ehtiyat fondlarına ayırma məbləği (sığorta və bank fəaliyyəti istisna olmaqla)

E) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicilərinin bu cür fəaliyyətlə əlaqədar xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

302. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakılardan hansı gəlirdən çıxılan xərc hesab olunmur?

A) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi

B) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicilərinin bu cür fəaliyyətlə əlaqədar xərcləri

C) Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin ehtiyat sığorta fondlarına ayırma məbləğləri

D) Dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri

E) Ağır və zərərli iş şəraitində Müalicə profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vəsaitlərə çəkilən xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

303. Ehtiyat fondlarına ayırma məbləğləri hansı halda gəlirdən çıxılan xərclərə aid edilə bilər?

A) Sığorta fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olmuş normalara uyğun olaraq ayırdığı halda

B) Məcmu mənfəətdən yetəri qədər pul vəsaiti qaldığı halda

C) Pul məbləğlərinin ehtiyat fonduna məcburi şəkildə ayrıldığı halda

D) Xalis mənfəətdən yetəri qədər pul vəsaiti qaldığı halda

E) Xalis mənfəət sıfıra bərabər olduğu halda ehtiyat fonduna ayırma etdikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

304. Vergi ödəyicisi ümitsiz borc məbləğini gəlirdən çıxmaq hüququna hansı halda malikdir?

A) Əgər malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməmişdirsə

B) Vergi ödəyicisi əsaslı səbəblərlə vergi orqanına ərizə ilə müraciət etdiyi halda

C) Əgər malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edildiyi və Vergi ödəyicisinin mühasibat kitablarında ümitsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi hallarda

D) Vergi ödəyicisinin mühasibat kitablarında ümitsiz borc məbləğinin dəyəri olmayan borc kimi silmədiyi halda

E) Vergi ödəyicisinin mühasibat kitablarında ümitsiz borc məbləğini göstərmədiyi halda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

305. Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər hansı halda gəlirdən çıxılır?

A) Gəlir götürmək məqsədi ilə aparıldıqda

B) Gəlir götürmək məqsədi ilə aparılmadıqda

C) Qeyri-sahibkarlıq fəaliyyətinə aid olduqda

D) Keçən ilki gəlir hesabına aid edildikdə

E) Vergi ödəyicisinin yazılı müraciəti ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

306. Aşağıdakılardan hansı əlavə dəyər vergisinin ödəyicisi deyildir?

A) Aksizli malların istehsalçıları

B) Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər

C) Azərbaycan Respublikası ərazisinə əlavə dəyər vergisinə cəlb olunan malları idxal edən şəxslər

D) Metropolitenlə sərnişin daşıma xidmətləri

E) Ardıcıl on iki aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan vergi ödəyiciləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

307. Aşağıdakılardan hansılar aksizli mallara aid deyildir?

A) İdxal olunan xəz-dəri məmulatları

B) İçməli spirt

C) Neft məhsulları

D) İstirahət və idman üçün istifadə olunan yaxtalar

E) Yük daşımada istifadə olunan gəmilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

308. Aşağıdakılardan hansılar əmlak vergisinin vergitutma obyektidir?

A) Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan avtobuslar, tramvaylar, trolleybuslar

B) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar

C) Rezident və qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri

D) Müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri

E) Daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərən qeyri-rezidentlər üçün yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

309. Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilir?

- A) Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaq sahələri
- B) Fiziki şəxslərin və müəssisələrin istifadəsində olan torpaq sahələri
- C) Azərbaycan Respublikası Dövlət Neft fondunun mülkiyyətində olan torpaq sahəsi
- D) Meşə və su fondu torpaqları
- E) Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaq sahələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

310. Mədən vergisinin ödənilməli olduğu vaxt aşağıdakılardan hansılardır?

- A) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən sonra
- B) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 10-dan gec olmayaraq
- C) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 10-dan sonra
- D) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq
- E) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı ay

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

311. Şirkət işçilərinin həyat sığortası üzrə yerli və xarici sığorta şirkəti ilə müqavilə bağlamışdır. Bir qisim işçilərin həyat sığortası üzrə yerli sığorta şirkətinə 5000 manat ödənilmiş, digər qisim işçilərin həyat sığortası üzrə xarici sığorta şirkətinə 7000 manat ödənilmişdir. Şirkətin sığorta ödənişləri üzrə gəlirdən çıxılmalı olan məbləğini hesablayın.

- A) 12000 manat
- B) 2000 manat

C) 7000 manat

D) 6000 manat

E) 5000 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

312. Əlavə Dəyər Vergisi ödəyicisi olan müəssisə soyuducu istehsalı ilə məşğul olur. Əlavə Dəyər Vergisiz satış qiyməti 750 manat olan soyuducunu müəssisə öz işçisinə əvəzsiz olaraq vermişdir. Bu halda vergi ödəyicisinin ödəməli olduğu Əlavə Dəyər Vergisini hesablayın.

A) 150 manat

B) 18 manat

C) 375 manat

D) 135 manat

E) 148 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

313. Azərbaycan Respublikası Vergi məəcəlləsinə əsasən qeyri neft sektorunda çalışan işçinin əmək haqqısı nə qədər olmalıdır ki, 14% gəlir vergisi tətbiq olunsun?

A) 8000 manat

B) 4000 manat

C) 9000 manat

D) 1000 manat

E) 200 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

314. Rezident fiziki şəxsin xüsusi mülkiyyətində olan katerin mühərrikinin həcmi texniki pasportuna əsasən 2400 kub santimetrdir. Fiziki şəxsin ödəməli olduğu əmlak vergisini hesablayın.

A) 24 manat

B) 48 manat

C) 72 manat

D) 84 manat

E) 36 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

315. Qeyri-rezident fiziki şəxs 2017-ci il ərzində 100 gün müddətində Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 5000 manat gəlir əldə etmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2000 manat təşkil etmişdir. Qeyri-rezidentin vergitutma obyektini tapın.

A) 7000 manat

B) 70 manat

C) 5000 manat

D) 3000 manat

E) 80 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

316. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 15000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balan üzrə qalıq dəyəri 9500 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləği tapın.

A) 5500 manat

B) 9500 manat

C) 15000 manat

D) 24500 manat

E) 23700 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

317. Lənkəran şəhərində qeydiyyatdan keçmiş sadələşdirilmiş vergi ödəyicisinin Bakı və Lənkəran şəhərlərində mağazaları mövcuddur. 2020-ci ilin I rübü ərzində satışdan əldə edilmiş vəsait Bakı şəhərində 17850 manat, Lənkəran şəhərində 3425 manat olmuşdur. Bu halda sadələşdirilmiş verginin məbləğini hesablayın.

A) 714 manat

B) 425,50 manat

C) 851,50 manat

D) 68,50 manat

E) 770 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

318. Şərab zavodu istehsal binasının hüdudlarından kənara (satış18000 manat (aksiz vergisi nəzərə alınmadan) dəyərində spirtli içkilər buraxmışdır. Fərz edək ki, aksiz vergisi 5000 manat təşkil edir. Bu halda hesablanmış ƏDV məbləğini tapın.

A) 3240 manat

B) 900 manat

C) 2340 manat

D) 4140 manat

E) 4550 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

319. A müəssisəsi qeyri-rezident B müəssisəsindən aldığı borca görə 1300 manat faiz hesablamışdır. A müəssisəsinin ödəmə mənbəyində hesabladığı vergini tapın.

- A) 182 manat
- B) 156 manat
- C) 260 manat
- D) 150 manat
- E) 130 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

320. Aşağıdakı məlumatlardan hansı vergilərin hesablanması haqqında bildirişdə göstərilir?

- A) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
- B) Vergi müfəttişinin adı və soyadı
- C) Vergi ödəyicisinin adı və obyektin adı
- D) Verginin ödənilməsi yeri və üsulu
- E) Bildirişin tarixi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

321. Vergi ödəyicisi vergi hesabatını bilərəkdən yayındırmış və vergi orqanı tərəfindən göndərilmiş bildirişə məhəl qoymamışdır. Vergi orqanı büdcəyə çatacaq vergi borcunu hesablamaq üçün nə etməlidir?

- A) Vergi ödəyicisinin borcunu şərti rəqəmə əsasən hesablamaq
- B) Vergi ödəyicisinin partnyor müəssisələrinə ərizə ilə müraciət edərək məlumat almaq
- C) Eyni xüsusiyyətli və eynicinsli malların istehsalı ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etməkdir

D) Vergi ödəyicisinin fəaliyyətini izləməlidir

E) Vergi hesabatını vergi ödəyicisindən alanadək tələb etməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

322. Aşağıdakılardan hansı vergilərin ödənilməsi yerə aid deyildir?

A) Bildirişdə göstərilən yer üzrə

B) Vergi ödəyicisinin uçotda olduğu yer üzrə

C) Vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduğu yer üzrə

D) Hüquqi şəxsin yaşadığı yer üzrə

E) Vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

323. Əmlakın hərracda satılması üçün icra məmuru üçün sifarişinə aşağıdakı sənədlərdən hansı daxil edilmir?

A) İcraata başlanılması barədə məhkəmə qərarına əsasən verilən icra sənədinin surəti

B) Əmlakın fotosəkli, yerləşdiyi ünvan barədə məlumat

C) Əmlakın ilkin satış qiyməti barədə məlumat

D) Əmlakın satışından əldə olunan vəsaitin köçürülməsi bank hesabının nömrəsi

E) Əmlakın alınma yeri barədə məlumat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

324. Aşağıda göstərilən şəxslərdən hansılar sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

A) İdman mərc oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər

- B) Aksizli malları istehsal edən şəxslər
- C) Kredit və sığorta təşkilatları, investisiya fondları
- D) Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər
- E) Qeyri-dövlət pensiya fondları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

325. Aşağıdakılardan hansılar dövlət vergilərinə aid deyildir?

- A) Hüquqi şəxslərin mənfəət vergisi
- B) Yol vergisi
- C) Fiziki şəxslərin gəlir vergisi
- D) Hüquqi şəxslərin əmlak vergisi
- E) Heç biri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

326. Aşağıdakılardan hansı vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı deyildir?

- A) Vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxs
- B) Vergi agentliyi hesab edilən hüquqi və fiziki şəxs
- C) Azərbaycan Respublikasının dövlət vergi orqanları
- D) Azərbaycan Respublikasının Gömrük orqanları
- E) Təhsil Nazirliyinin tabeliyində olan Dövlət məktəb və bagcalar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

327. Müəssisə işçisini iki gün müddətinə ezam etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra işçi avans hesabı tərtib etmiş və 63 manatlıq faktiki xərc məbləğini təsdiq edən sənədləri hesabatla əlavə etmişdir. Fərz edək ki, iki gün üçün xərc norması 40 manatdır. Belə olan halda müəssisənin gəlirdən çıxılan xərci neçə manat olacaqdır?

- A) 23 manat
- B) 63 manat
- C) 40 manat
- D) 103 manat
- E) 0 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

328. Müəssisə 2016-ci ildə hər birinin ilkin dəyəri 700 manat, qalıq dəyəri 240 manat olan iki ədəd hesablama texnikasını biri 300 manata, digəri isə 220 manata satmışdır. Gəlirə daxil edilən və gəlirdən çıxılan məbləğləri tapın.

- A) 60 manat gəlirdən çıxılır, 20 manat gəlirə daxil edilir
- B) 400 manat gəlirdən çıxılır, 20 manat gəlirə daxil edilir
- C) 20 manat gəlirdən çıxılır, 400 manat gəlirə daxil edilir
- D) 520 manat gəlirə daxil edilir, 480 manat gəlirdən çıxılır
- E) 460 manat gəlirdən çıxılır, 60 manat gəlirə daxil edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

329. Hüquqi şəxsin yenidən təşkili dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

- A) İki və daha çox rezident hüquqi şəxsin birləşməsi
- B) Rezident hüquqi şəxsin filial və nümayəndəliklərinin yaradılması
- C) Rezident hüquqi şəxsin iki və daha çox rezident hüquqi şəxsə ayrılması

D) Müəssisədə iştirak paylarının azı 50%-nin sahibi olan hüquqi şəxs tərəfindən öz iştirak paylarının hamısının bu hüquqi şəxsin iştirakçılarna paylanması

E) Rezident hüquqi şəxsin aktivlərinin 50 və ya daha çox faizinin digər rezident hüquqi şəxs tərəfindən əldə edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

330. Bağlanmış müqaviləyə əsasən redaksiya tərəfindən romanın jurnalda nəşrinə görə müəllifə 800 manat royalti hesablanmışdır. Bu halda ödəmə mənbəyində hesablanmalı və büdcəyə ödənilməli məbləği hesablayın.

A) 80 manat

B) 96 manat

C) 112 manat

D) 116 manat

E) 200 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

331. Bağlanmış müqaviləyə əsasən redaksiya tərəfindən romanın jurnalda nəşrinə görə müəllifə 800 manat royalti hesablanmışdır. Belə olan halda ödəmə mənbəyindən vergini hansı tərəf hesablayıb, ödəməlidir?

A) Royaltini alan tərəf

B) Hər iki tərəf ayrı-ayrılıqda

C) Bu halda bəyannamə əsasında vergi tutulur

D) Redaksiya

E) Redaksiya tərəfi hesablayır, royaltini alan tərəf büdcəyə köçürmə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

332. "0" faiz ƏDV hansı işlərin görülməsinə görə tətbiq olunmur?

- A) Qrant müqaviləsi əsasında xaricdən alınan qrantlar hesabına malların idxalına
- B) Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi xidmətlərinin göstərilməsinə
- C) Azərbaycan Respublikasının Mərkəzi Bankına qızıl və digər qiymətliyərin göndərilməsinə
- D) Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işmisinə mal verməsi habelə barter əməliyyatına
- E) Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların rəsmi istifadəsi üçün nəzərdə tutulan malların xidmətlərinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

333. Podratçı tərəfə, əməliyyat şirkətinə və ya subpodratçıya qaytarılmalı ƏDV məbləğinin təsdiq edilməsi üçün adı çəkilən müəssisələr aşağıdakılardan hansını etməlidirlər?

- A) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ödənişi təsdiq edən sənədin surətini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər
- B) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər
- C) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini və ödənişi təsdiq edən sənədlərin əslini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər
- D) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini yalnız Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər
- E) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini və ödənişi təsdiq edən sənədlərin surətini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.taxes.gov.az (22.11.2018) / Hasilatın pay bölgüsü haqqında Sazişə dair Protokollar

334. Podratçı tərəf, əməliyyat şirkəti və onların subpodratçıları tərəfindən ƏDV üzrə artıq ödənilmiş məbləğlər hansı valyuta ilə geri qaytarılır?

- A) Manatla
- B) Dollarla
- C) Qaytarılmanı tələb edən sənədlərdə göstərilmiş valyuta ilə
- D) Hansı ölkənin şirkətidirsə o ölkənin valyutası ilə
- E) Rublla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.taxes.gov.az (22.11.2018) / Hasilatın pay bölgüsü haqqında Sazişə dair Protokollar

335. Yerli vergilər dedikdə aşağıdakı vergilərdən hansılar nəzərdə tutulmur?

- A) Fiziki şəxslərin torpaq vergisi
- B) Fiziki şəxslərin gəlir vergisi
- C) Fiziki şəxslərin əmlak vergisi
- D) Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- E) Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

336. Aşağıdakı xidmətlərdən hansılar vergitutma məqsədi ilə maliyyə xidməti sayılmır?

- A) Girov və ya lombard təminatının təqdim edilməsi və qaytarılması
- B) Borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
- C) Numizmatika vasitələrinin tədavülü ilə bağlı əməliyyatlar
- D) Törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyonalara və analoji sazişlərə aid əməliyyatlar

E) İnvestisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

337. Xüsusi vergi rejimli müəssisə dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

A) Kiçik sahibkarlıq fəaliyyəti

B) Azərbaycanda daimi nümayəndəlikləri vasitəsi ilə fəaliyyət göstərən xarici müəssisələr

C) Yerli müəssisələr

D) Neft və qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən müəssisələr

E) Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin, konsulluqların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ailə üzvlərinin yaratdıqları müəssisələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

338. Aşağıdakı şəxslərdən hansılar vergitutma məqsədi ilə qeyri-rezident hesab edilmir?

A) Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və ailə üzvləri

B) Təqvim ili ərzində üst-üstə düşməklə 182 gündən artıq Azərbaycan Respublikası ərazisində qalan şəxslər

C) Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş qaydalara əsasən dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı

D) Təqvim ili ərzində 182 gündən az Azərbaycan Respublikası ərazisində qalan şəxslər

E) Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçən şəxslər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

339. Aşağıdakılardan hansı vergilərin müəyyən edilməsi üçün şərt deyildir?

- A) Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır
- B) Eyni vergitutma bazasından bir dəfədən artıq vergi tutulması yolverilməzdir
- C) Mülkiyyət formasından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələri müəyyən edilir
- D) Vergilər ədahlətlik prinsipinə əsasən müəyyən edilir
- E) Fiziki şəxslərin vətəndaşlığından asılı olaraq müxtəlif vergi dərəcələrinin təyin edilməsi yolverilməzdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

340. Aşağıdakılardan hansılar dövlət vergilərinə aid deyildir?

- A) Fiziki şəxslərin gəlir vergisi
- B) Hüquqi şəxslərin mənfəət vergisi
- C) Hüquqi şəxslərin əmlak vergisi
- D) Fiziki şəxslərin əmlak vergisi
- E) Mədən vergisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

341. Vergi qanunverciliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardan hansılar deyildir?

- A) Vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
- B) Vergi agentli hesab edilən hüquqi və fiziki şəxslər
- C) Azərbaycan Respublikasının gömrük orqanları
- D) Azərbaycan Respublikasının maliyyə orqanları
- E) Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisi olmayan fiziki şəxslər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

342. Şirkət işçisini beş gün müddətinə ezamiyyətə yollamışdır. Ezamiyyətdən qayıtdıqdan sonra işçi avans hesabı tərrib etmiş və 200 manatlıq faktiki xərc məbləğini təsdiq edən sənədləri hesabatı əlavə etmişdir. Beş gün üçün xərc norması 150 manat olduğunu nəzərə alsaq, belə olan halda şirkətin gəlirdən çıxılmayan xərci neçə manat olacaqdır?

A) 150 manat

B) 50 manat

C) 200 manat

D) 25 manat

E) 100 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

343. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 30000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balan üzrə qalıq dəyəri 18000 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləği tapın.

A) 30 000 manat

B) 18 000 manat

C) 12 000 manat

D) 15 000 manat

E) 9000 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

344. Malların bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakılardan hansılar qiymətə təsir edən amil kimi nəzərə alınmır?

A) Göndərilmiş malların həcmi

B) Öhdəliklərin icra olunması müddəti

C) Mallara tələb və təklifin dəyişməsi

D) Malların istehlakçıları

E) Malların göndərilmə şərtləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

345. Azərbaycan Respublikasında daimi nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi ilə əlaqədar gəlirindən vergi necə tutulur?

A) Ödəmə mənbəyində gəlirdən xərclər çıxılmamaqla

B) Gəlirdən gəlirin əldə edilməsi üçün, Azərbaycan Respublikasının hüdudlarından kənarında çəkilən xərclər çıxılmaqla

C) Daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirdən, gəlirin əldə edilməsi üçün çəkilən xərclər çıxılmaqla

D) Ödəmə mənbəyində əldə edilən gəlirdən bütün xərclər çıxılmaqla

E) Daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirdən heç bir vergi güzəşti çıxılmadan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.